

1. İstehsal müəssisələrinin fəaliyyətinin xidmət işlərindən azad etmə hansı sahənin vəzifələrindən biridir?

- heyvandarlıq sahələrinin
- ✓ infrastruktur sahələrinin
- istehsal müəssisələrinin
- emal müəssisələrinin
- pambıqçılıq sahələrinin

2. Müəssisə səviyyəsində formalaşan və ona xidmət edən infrastruktur sahəsi necə adlanır

- İstehsal
- İnstitusional
- ✓ Lokal
- Unikal
- Sosial

3. Maddi-texniki təchizat, yol nəqliyyatı və rabitə xidməti ASK-nın hansı sferasına xidmət göstərir?

- 1-ci sferaya
- 3-cü sferaya
- ✓ bütün sferalara
- 4-cü sferaya
- 2-ci sferaya

4. Neçə əlamətə görə infrastruktur elementlərinin təsnifləndirmək olar?

- altı əlamətə görə
- səkkiz əlamətə görə
- beş əlamətə görə
- ✓ dörd əlamətə görə
- yeddi əlamətə görə

5. Kompleks əmələ gətirən elementlər hansılardır?

- kooperativləşmə
- ✓ infrastruktur
- texnologiya
- mexanikləşmə
- korporasiyalar

6. Maddi istehsal sahələrinin fəaliyyət göstərməsi üçün hansı sahənin inkişafı zəruridir?

- maddi-texniki təchizatın
- maddi nemətlər istehsalının
- istehsala xidmət etməyən sahələrin
- ✓ xidmət sahələrinin
- maddi-texniki bazanın

7. Texnoloji və sosial xidmət sahələrinin inkişafının məcmusu nədir?

- maddi-istehsal sahələri
- meyvəçilik sahələri
- kartofçuluq sahələri
- ✓ infrastruktur sahələri
- kənd təsərrüfatı sahələri

8. Hansı məhsulun artmasına iqtisadi kateqoriya kimi infrastruktur təsir edir?

- ümumi məhsulun
- √ son məhsulun
- xalis məhsulun
- xalis gəlirin
- ümumi gəlirin

9. Heyvandarlıqda baytarlıq xidməti işlərinin təşkili hansı xidməti səciyyələndirir?

- √ sahədaxili
- sahədən kənar
- sahə birləşdirən
- sahə altı
- sahəüstü

10. Funksional təyinatına görə ASK-nın əksər və ya bir neçə sahəsinə xidmət edən sahələr necə adlanır?

- sahədaxili infrastruktur
- sahə üstü infrastruktur
- sahə altı infrastruktur
- sahələr infrastruktur
- √ sahələrarası infrastruktur

11. Torpağın meliorasiyası tədbirlərini həyata keçirən təsərrüfat sistemi hansı infrastruktur səciyyələndirir?

- √ regional infrastruktur
- institusional infrastruktur
- istehsal infrastruktur
- xalq təsərrüfatı infrastruktur
- sosial infrastruktur

12. Ayrı-ayrı konkret əraziyə xidmət göstərən hansı infrastruktur sahəsidir?

- ərazi infrastruktur
- √ regional infrastruktur
- rayon infrastruktur
- meşə infrastruktur
- müəssisə infrastruktur

13. ASK infrastrukturunda funksional təyinatına görə birinci sferaya daxil olan xidmət sahələri hansılardır?

- yüngül və yeyinti sənaye sahəsi
- maşın və avadanlıqları istehsal edən sahələr
- məhsulların saxlanılmasına xidmət edən sahələr
- məhsulların daşınmasına xidmət edən sahələr
- √ maşın və avadanlıqların texniki təmir, texniki xidmət müəssisələri

14. Lokal infraquruktura daxil olan ünsürləri müəyyənləşdirin

- nəqliyyat, elektrik təchizatı
- √ maşın və avadanlıqların texniki təmiri üzrə müəssisələr
- maddi texniki təchizat
- zootexniki xidmət
- rabitə və informasiya

15. Bunlardan hansı regional infraquruktura aiddir?

- Azərbaycan Respublikasının infraqurukturu
- Emal müəssisələrinin infraqurukturu
- √ Naxçıvan Muxtar Respublikasının infraqurukturu
- meşə təsərrüfatı infraqurukturu

- Kənd təsərrüfatının infrastrukturunu

16. İstehsal infrastrukturunu nəyə deyilir?

- işçi qüvvəsindən istifadəyə
- ✓ istehsala xidmət edən sahələrə
- təkrar istehsal sahələrinə
- geniş təkrar istehsal sahələrinə
- kadr hazırlığına

17. İnfrastruktur iqtisadi kateqoriya olub hansı məhsulun artmasına səbəb olur?

- təmiz məhsulun
- Xalis məhsulun
- Ümumi məhsulun
- ✓ Son məhsulun
- cəmi məhsulun

18. Elektrikləşdirmə xidməti sahələri ASK infrastrukturunun hansı sferasında fəaliyyət göstərir?

- II
- IV
- V
- ✓ I
- III

19. Baytarlıq xidmətinin daxil olduğu ASK infrastrukturunun sferası

- V
- VII
- III
- ✓ I
- VI

20. Meliorasiya və irriqasiya xidməti funksional təyinatına görə ASK-nın hansı sferasında fəaliyyət göstərir?

- ✓ I
- III
- IV
- V
- II

21. Maşın və avadanlıqların texniki təmiri ASK infrastrukturunun hansı sferasına daxildir?

- VI
- V
- II
- ✓ I
- VII

22. Aqrar-sənaye məhsullarının daşınması infrastrukturunu neçənci sferasına daxildir?

- VI
- V
- ✓ II
- III
- VII

23. Son məhsulun istehlakçıya çatdırılmasını təmin edən xidmət sahələri ASK infrastrukturunun hansı sferasına daxildir?

- V
- VII
- IV
- √ II
- VI

24. Torpaqların meliorasiya cəhətsən yaxşılaşdırılması xidməti xüsusiyyətinə görə hansı infrastruktur sahəsinə daxildir?

- ASK-nın əksər və bir neçə sahəsinə
- sahələrarası
- sahədən kənar
- sahə əlamətinə görə
- √ ASK-nın konkret bir sahəsinə

25. Xüsusiyyətinə görə ASK-nın konkret sahəsinə xidmət edən infrastruktur sahələri hansılardır?

- tikinti
- bədən tərbiyəsi
- təhsil
- səhiyyə
- √ heyvandarlıq

26. Funksional təyinatına görə ASK-nın əksər sahəsinə xidmət edən sahələr

- su təchizati
- aqrokimya
- meliorasiya
- informasiya
- √ elektrik təchizati

27. Şəki-Zaqatala zonasının infrastrukturunu istehsal xidmət səviyyəsinə görə hansı infrastruktur sahəsinə aid edilir?

- istehsal
- √ regional
- rasional
- proporsional
- sosial

28. Aqroservis şəbəkəsinin daxil olduğu infrastruktur sahəsi hansıdır?

- regional
- institusional
- istehsal
- √ lokal
- sosial

29. Gəncə-Qazax zonasının infrastrukturunun aid olduğu infrastruktur sahəsinə göstərin

- kənd təsərrüfatı
- üzümçülük təsərrüfatı
- institusional
- √ regional
- tikinti təsərrüfatı

30. ASK-nın infrastrukturunu hansı infrastruktur sahəsinə daxildir?

- neft təsərrüfatı
- √ xalq təsərrüfatı
- kəndli təsərrüfatı
- icarə təsərrüfatı

- ev təsərrüfatı

31. İnfrastruktur funksional təyinatına görə hansı sahəyə xidmət edir?

- √ k/t- na xidmətə görə
- x/t-na xidmətə görə
- iqtisadiyyata xidmətə görə
- emala xidmətə görə
- bitkiçiliyə xidmətə görə

32. Sahələrarası infrastruktur hansı əlamətə görə təsnifləşdirilir?

- √ xidmət əlamətinə
- istehsal əlamətinə
- istehsala təsir əlamətinə
- istehsalın təşkili əlamətinə
- sahə əlamətinə

33. İnfrastruktur hansı sahələrin fəaliyyət göstərməsi üçün zəruridir?

- √ maddi istehsal sahələrinin
- maddi nemətlər sahələrinin
- təkrar istehsal sahələrinin
- istehsala xidmət etməyən sahələrin
- maddi texniki bazanın

34. İnfrastruktur sözünün latınca mənası nə deməkdir?

- yan quruluş
- √ alt quruluş
- şaquli quruluş
- yeni quruluş
- üst quruluş

35. İnfrastruktur təkrar istehsal prosesinin normal həyata keçməsinə xidmət edirmi?

- √ xidmət göstərir
- heç bir əlaqəsi yoxdur
- əlaqə yaradır
- əhalinin təkrar istehsalına xidmət edir
- xidmət göstərmir

36. Ərazi əlamətlərinə görə infrastrukturu müəyyənləşdirin

- kənd təsərrüfatı
- √ xalq təsərrüfatı
- kommunal xidmət təsərrüfatı
- ev təsərrüfatı
- elevator təsərrüfatı

37. İnfrastruktur əlamətə görə necə təsnifləşdirilir?

- təkrar istehsal a təsir dərəcəsinə görə
- √ istehsal prosesinə təsir dərəcəsinə
- iş proseslərinə təsir dərəcəsinə
- əmək məhsuldarlığına təsir dərəcəsinə
- məhsulun maya dəyərinə təsir dərəcəsinə

38. Qablaşdırma xidməti hansı sahəyə xidmət edir?

- ✓ emal sənayesinə
- toxuculuq sənayesinə
- kimya sənayesinə
- yerli sənaye sahəsinə
- yeyinti sənayesinə

39. Tədarük –satış hansı sənaye sahəsinə xidmət edir?

- yeyinti sənaye sahəsinə
- ✓ emal sənaye sahələrinə
- tikinti və maşınqayırma sənaye sahələrinə
- toxuculuq sənaye sahələrinə
- yüngül sənaye sahələrinə

40. Aqrar sənaye kompleksinin sferalarına xidmət göstərən sahələr hansılardır?

- baytarlıq xidməti
- texniki təhlükəsizlik, texniki xidmət
- ✓ maddi texniki təchizat, yol nəqliyyat, rabitə xidməti
- qablaşdırma xidməti
- süni mayalandırma zootexniki xidmət

41. Müəyyən ərazi üzrə istehsal fəaliyyətinə şərait yaraadan xidmət ünsürlərinin məcmusu necə adlanır

- Xalq təsərrüfatı
- Meşə təsərrüfatı
- ✓ Regional
- Rayonal
- Kənd təsərrüfatı

42. İnfrastrukturun elementlərinin nəyə görə təsnifləşdirmək olmaz?

- miqdarına görə
- ✓ konkret əlamətinə görə
- keyfiyyətinə görə
- mənşəyinə görə
- sayına görə

43. ASK infrastrukturunda ikinci sferaya daxil olan xidmət sahələri hansılardır?

- ✓ son məhsulun istehsalçıya çatdırılmasını təmin edən xidmət sahələri
- ayrı-ayrı müəssisələrə xidmət göstərən sahələr
- nəqliyyat xidməti, elektrik təchizatı xidməti sahələri
- yol nəqliyyatı
- kənd təsərrüfatına zootexniki xidmət sahələri

44. Sahələrarası infrastruktur nəyə deyilir?

- iqtisadiyyatın bir sahəsinə xidmət edən sahələrə
- tikinti-quraşdırma sahəsinə xidmət edən sahələrə
- ✓ ASK-nın əksər və ya bir çox sahələrinə xidmət edən sahələrə
- ASK-nın bir sahəsinə xidmət edən sahələrə
- kənd təsərrüfatına xidmət edən sahələrə

45. Lokal infrastruktur nədir?

- iqtisadiyyatın bütün sahələrinə xidmət edən sahələr
- ✓ müəssisə səviyyəsində formalaşan və ona xidmət edən sahələr
- rayon üzrə istehsal sahələrinə xidmət edən sahələr
- zona üzrə istehsal fəaliyyətinə xidmət edən sahələr

- ölkə üzrə istehsal sahələrinin fəaliyyətinə xidmət edən sahələr

46. İstehsal infrastrukturunun xüsusi xidmət bölmələri hansılardır?

- əməyin mühafizəsi
- bufet dükənlər, hamam, duşxanalar
- ✓ bitki mühafizəsi, baytarlıq, aqrokimya, texniki təmir, hüquq, elmi təminat, informasiya
- istirahət otağı, kurort və sanatoriyalar
- fəhlələri iş yerinə aparan nəqliyyat

47. Bitki mühafizəsi xidməti funksional təyinatına görə ASK infrastrukturunun neçənci sferasına daxildir?

- V
- VII
- III
- ✓ I
- VI

48. İnformasiya xidmətinin funksional təyinatına görə ASK infrastrukturunun sferalarında yeri

- III
- V
- ✓ I
- III
- VI

49. Su təchizatı xidməti ASK infrastrukturunun neçənci sferasında fəaliyyət göstərir?

- V
- IV
- ✓ I
- III
- VI

50. ASK infrastrukturunun hansı sferasına texniki xidmət müəssisələri daxildir?

- ✓ II
- VI
- III
- I
- V

51. Aqrar-sənaye məhsullarının satışının təşkili xidməti infrastrukturun hansı sferasına daxildir?

- ✓ II
- V
- VI
- I
- III

52. Baytarlıq xidmətinə sahə əlamətinə görə müəyyənləşdirin

- sahələraltı
- sahələrarası
- ✓ sahədaxili
- sahələrüstü
- sahədənkənar

53. Funksional təyinatına görə ASK-nın bir neçə sahəsinə xidmət edir

- √ yollar
- məhsulların saxlanması
- anbar təsərrüfatı
- bitki mühafizəsi
- informasiya

54. Elektrik anbar təsərrüfatının daxil olduğu infrastruktur sahəsi

- institusional
- rasionall
- proporsional
- √ regional
- sosial

55. Təsərrüfat daxili yolların salınması hansı infrastruktur sahəsini səciyyələndirir?

- istehsal
- regional
- √ lokal
- institusional
- sosial

56. Dağlıq Qarabağın infrastrukturunu hansı infrastruktur sahəsinə daxildir?

- kənd təsərrüfatı
- √ regional
- lokal
- institusional
- emal təsərrüfatı

57. Sahədaxili infrastrukturun təyini

- √ sahə əlamətinə görə
- sahə altı əlamətinə görə
- sahədən kənar əlamətinə görə
- sahələr üstü əlamətinə görə
- sahələrarası əlamətinə görə

58. Torpaqların meliorasiya cəhətdən yaxşılaşdırılması hansı xidmətə aid edilir?

- sahələrdə öz fəaliyyət
- sahələrarası
- sahələrin becərilməsi
- sahələrin təşkili
- √ sahədaxili

59. ASK-nın konkret sahəsinə xidmət göstərən sahələr necə adlanır?

- yolların infrastrukturunu
- sahələrarası infrastruktur
- √ sahədaxili infrastruktur
- toxumçuluq infrastrukturunu
- sahənin infrastrukturunu

60. Lokal infrastruktur nəyə deyilir?

- məktəb infrastrukturuna
- kənd təsərrüfatı infrastrukturuna
- anbar təsərrüfatına
- meşə infrastrukturuna



✓ müəssisə infrastrukturuna

61. İstehsalata xidmət göstərən sahələr necə adlanır?

- ✓ istehsal infrastruktur
- proporsional infrastruktur
- rasionall infrastruktur
- institusional infrastruktur
- sosial infrastruktur

62. ərazi əlamətinə və istehsala xidmət səviyyəsinə görə infrastrukturu müəyyənləşdirir

- istehsal
- rasionall
- ✓ regional
- proporsional
- institusional

63. İstehsal prosesinə təsir dərəcəsi üzrə infrastrukturu müəyyənləşdirin

- institusional
- rasionall
- proporsional
- emosional
- ✓ sosial

64. İnfrastruktur ünsürlərini konkret əlamətlərinə görə təsnifləşdirmək olarmı ?

- təsnifləşdirmək lazımdır
- təsnifləşdirmək olar
- təsnifləşdirmək mümkündür
- təsnifləşdirməyə ehtiyac yoxdur
- ✓ təsnifləşdirmək qeyri –mümkündür

65. Yol-nəqliyyat təsərrüfatı sistemi ASK-nın hansı sferasına xidmət edir?

- altıncı sferaya
- ikinci sferaya
- ✓ bütün sferalara
- üçüncü sferaya
- beşinci sferaya

66. Enerji təminatı ASK-nın hansı sahələrinə xidmət edir?

- ASK-nın ikinci sferasına
- ASK-nın beşinci sferasına
- ASK-nın üçüncü sferasına
- ✓ ASK-nın bütün sferalarına
- ASK-nın birinci sferasına

67. İnfrastrukturunun əsas vəzifələrindən biri nədir?

- müəssisələrin işçilərinə yardım göstərmək
- müəssisələrin diqqətini istehsal prosesindən yayındırmaq
- ✓ İstehsal müəssisələrinin fəaliyyətinə xidmət işlərindən azad etmək
- istehsal müəssisələrinin fəaliyyətinə qarışmaq
- istehsal müəssisələrini maliyyələşdirmək

68. İnfrastruktur iqtisadi kateqoriya kimi hansı məhsulun artmasına xidmət edir?

- √ son məhsulun
- ümumi gəlirin
- xalis məhsulun
- xalis gəlirin
- ümumi məhsulun

69. ASK-nın əksər və ya bir neçə sahələrinə xidmət edən infrastruktur necə adlanır

- Sahədənənar infrastruktur
- Sahəüstü infrastruktur
- Sahədaxili infrastruktur
- √ Sahələrarası infrastruktur
- Sahəaltı infrastruktur

70. Maşın və avadanlıqların texniki təmiri üzrə müəssisələr hansı infrastruktur sahəsinə aiddir

- Kənd təsərrüfatı infrastrukturu
- Bokal infrastrukturu
- √ Lokal infrastrukturu
- Xalq təsərrüfatı infrastrukturu
- Meşə təsərrüfatı infrastrukturu

71. Müəssisə səviyyəsində xidmət göstərən infrastrukturu müəyyən edin:

- kənd təsərrüfatı infrastrukturu
- regional infrastrukturu
- portal infrastrukturu
- √ lokal infrastrukturu
- xalq təsərrüfatı infrastrukturu

72. Ayri-ayrı bölgələrin istehsalına xidmət səviyyəsinə görə infrastrukturu müəyyən edin:

- sahələrarası infrastruktur
- sahədaxili infrastruktur
- √ regional infrastruktur
- bölgə infrastrukturu
- sahə infrastrukturu

73. İstehsal xidmət səviyyəsinə görə infrastrukturu müəyyən edin:

- fermer təsərrüfatı
- birgə təsərrüfatı
- sahə təsərrüfatı
- √ xalq təsərrüfatı
- kənd təsərrüfatı

74. Xalq təsərrüfatı infrastrukturunu əlamətinə görə müəyyənləşdirin:

- səma əlamətinə görə
- istehsal əlamətinə görə
- regional əlamətə görə
- √ ərazi əlamətinə görə
- yerli əlamətinə görə

75. İstehsal prosesinə təsir dərəcəsinə görə infrastruktur hansı sahələrə ayrılır?

- institusional
- transmilli
- emosional
- √ istehsal-sosial

- proporsional

76. Sahə əlamətinə görə infrastruktur hansı sahələrə bölünür?

- sahəxarici
- sahə məhdudluğu
- sahəaltı
- ✓ sahələrarası və sahədaxili
- sahələrüstü

77. Konkret sahələrin fəaliyyətinə xidmət edən sahə hansı infraqurktura aiddir

- Sahəüstü infraqurkturu
- Sahə münasibətləri infraqurktur
- ✓ Sahədaxili infraqurktur
- Sahələrarası infraqurktur
- Sahələraltı infraqurkturu

78. İstehsala xidmət etmək hansı infraqurkturun əsas vəzifəsidir

- Sosial
- İnstitusiona
- Rasiona
- ✓ İstehsa
- Parasiona

79. Son məhsulun istehlakçıya çatdırılmasını təmin edən xidmət sahələri ASK infraqurkturunun neçənci sferasına daxildir

- Birinci sfera
- ✓ İkinci sfera
- Beşinci sfera
- Dördüncü sfera
- Üçüncü sfera

80. Son məhsulun istehlakçıya çatdırılmasını təmin edən sahələr ASM-in hansı sferasına daxildir?

- ✓ ikinci sferaya
- birinci sferaya
- beşinci sferaya
- dördüncü sferaya
- üçüncü sferaya

81. Son məhsulun istehlakçıya çatdırılmasını təmin edən xidmət sahəsi hansı sferaya aiddir?

- beşinci sferaya
- birinci sferaya
- ✓ ikinci sferaya
- üçüncü sferaya
- dördüncü sferaya

82. Sahədaxili infraqurktur nədir?

- ✓ konkret sahələrin fəaliyyətinə xidmət göstərən sahələr
- bitki mühafizəsi sistemi sahələri
- k/t sahələrinə xidmət göstərən sahələr
- ASK-nın bütün sahələrinə xidmət göstərən sahələr
- müxtəlif sahələrin fəaliyyətinə xidmət göstərən sahələr

83. Regional infraqurktur nəyə deyilir?

- k/t-nin sahələrinə fəaliyyətinə xidmət edən sahələrin məcmusuna
- emal müəssisələrin fəaliyyətinə xidmət edən sahələrin məcmusuna
- ✓ Müəyyən ərazi üzrə istehsal fəaliyyətinə şərait yaradan xidmət elementlərinin məcmusuna
- Bütünlükdə iqtisadiyyatın səmərəli fəaliyyətinə xidmət edən sahələrin məcmusuna
- bitkiçilik sahələrinin fəaliyyətinə xidmət edən sahələrin məcmusuna

84. Xalq təsərrüfatı infrastrukturunu nəyə deyilir?

- xalq təsərrüfatının kommunal xidmət sahələrini özündə əks etdirir
- xalq təsərrüfatının əhaliyə xidmət sahəsi sistemi
- xalq təsərrüfatının əksər sahələrinə xidmət edən sahələr
- ✓ iqtisadiyyatın istehsal və qeyri-istehsal sahələrinin səmərəli fəaliyyətinə xidmət edən sahələr
- xalq təsərrüfatının sosial xidmət sahələrin özündə əks etdirir

85. İnfrastruktur maddi istehsalın hansı hissəsidir?

- ✓ ayrılmaz hissəsi
- əksər hissəsi
- çox hissəsi
- əsas hissəsi
- az hissəsi

86. Aqrokimya xidməti ASK infrastrukturunda sferalarında hansına mənsubdur?

- II
- ✓ I
- VI
- V
- IV

87. Funksional təyinatına görə ASK infrastrukturunda nəqliyyat xidməti hansı sferaya mənsubdur?

- V
- ✓ I
- V
- III
- II

88. Bilavasitə kənd təsərrüfatına göstərilən xidmət sahələri ASK-nın infrastrukturunun hansı sferasına daxildir?

- II
- VI
- ✓ I
- IV
- III

89. Məhsulların saxlanması ASK infrastrukturunun hansı sferasına mənsubdur?

- VII
- III
- ✓ II
- VI
- V

90. Funksional təyinatına görə ASK-nın infrastrukturunu neçə sferadan ibarətdir?

- 7 sfera
- ✓ 2 sfera
- 6 sfera
- 4 sfera

- 5 sfera

91. Funksional təyinatına görə ASK-nın bir neçə sahəsinə xidmət edir. Bu sahələr hansılardır?

- √ nəqliyyat
- toxumçuluqla əlaqəli işlər
- meliorasiya
- bitki mühafizəsi
- zərərvericilərə qarşı mübarizə

92. Təsərrüfatlararası yolların inşası hansı infrastruktur xarakterizə edir?

- √ müəssisə
- istehsal
- regional
- institusional
- sosial

93. Naxçıvan Muxtar Respublikasının infrastrukturunun daxil olduğu infrastruktur sahəsi hansıdır?

- istehsal infrastruktur
- sosial infrastruktur
- lokal infrastruktur
- √ regional infrastruktur
- institusional infrastruktur

94. Vahid rabitə sisteminin daxil olduğu infrastruktur sahəsi hansıdır?

- yol təsərrüfatı
- kəndli (fermer) təsərrüfatı
- √ xalq təsərrüfatı
- kənd təsərrüfatı
- anbar elevator təsərrüfatı

95. Funksional təyinatına görə infrastrukturun təsnifləşdirilməsi

- √ sferalara
- müəssisələr
- təşkilatlar
- qurumlar
- sahələrə

96. Sahələrarası infrastruktur ASK-nın hansı sahələrinə xidmət edir?

- aqrokimya
- meliorasiya
- √ nəqliyyat, yollar, rabitə
- bitki mühafizəsi
- baytarlıq xidməti

97. İstehsal təyinatına və xüsusiyyətinə görə infrastrukturun təyinatı necə olur?

- sahələrarası yollar
- sahə daxilində əmək təşkili
- √ sahələrarası və sahədaxili
- sahələrin birləşdirilməsi
- sahədaxili təşkili

98. İnfrastruktur məhsul istehsalı prosesində iştirak edirmi?

- iştirakı vacibdir
- iştirak edəcək
- iştirak edir
- iştirak etməlidir
- √ iştirak etmir

**99.** İnformasiya, rabitə xidmətin ASK-nın hansı sferasına xidmət edir?

- √ ASK-nın bütün sferalarına
- ASK-nın onuncu sferasına
- ASK-nın səkkizinci sferasına
- ASK-nın altıncı sferasına
- ASK-nın beşinci sferasına

**100.** İnfrastruktur nəyin inkişafının məcmusudur?

- kənd təsərrüfatı sahələrinin
- tərəvəzçilik sahələrinin
- maddi istehsal sahələrinin
- √ texnoloji və sosial xidmət sahələrinin
- meyvəçilik sahələrinin

**101.** İnfrastruktura nə əmələ gətirən elementlər kimi baxmaq olar?

- sabitlik əmələ gətirən
- korporasiya əmələ gətirən
- kooperiya əmələ gətirən
- yarım komplekslər əmələ gətirən
- √ kompleks əmələ gətirən

**102.** Bilavasitə kənd təsərrüfatına xidmət göstərən sahələr hansı əsas sferanı bildirir?

- ikinci əsas sferanı
- altıncı əsas sferanı
- beşinci əsas sferanı
- dördüncü əsas sferanı
- √ birinci əsas sferanı

**103.** Emal sənayesi sahələrinə xidmət göstərən sahələr hansılardır?

- iş proseslərinin mexanikləşdirilməsi
- innovasiya texnologiyasının təşkili
- √ tədarük-satıç işlərinin təşkili
- ETT-i nailiyyətlərinin tətbiqi
- yeni texnologiyaların tətbiqi

**104.** Soyuducu-anbar təsərrüfatı hansı sənaye sahələrinə xidmət edir?

- mikrobiologiya sənayesi sahəsinə
- İrriqasiya və melorasiya maşınları sənayesi sahələrinə
- qarışıq yem hazırlayan sənaye sahəsinə
- maşınqayırma sənayesi sahəsinə
- √ emal sənayesi sahəsinə

**105.** əlamətə görə infrastrukturu təsnifləşdirin:

- iş prosesinə təsir dərəcəsinə görə
- məhsulun qiymətinə təsir dərəcəsinə görə
- məhsulun maya dəyərinə təsir dərəcəsinə görə
- √ istehsal prosesinə təsir dərəcəsinə görə

- əmək məhsuldarlığına təsir dərəcəsinə

**106.** Bufet və dükənlər hansı qrupda fəaliyyət göstərən xidmət sahəsinə aiddir?

- ✓ müəssisədə fəaliyyət göstərən sosial infrastruktur sahələrinə
- mərkəzi aparata xidmət göstərən sosial xidmət sahələrinə
- əhaliyə xidmət göstərən müəssisə və təşkilatlar
- qəsəbədə fəaliyyət göstərən sosial infrastruktur sahələrinə
- kənddə fəaliyyət göstərən sosial infrastruktur sahələrinə

**107.** Məqsədli təyinatına görə sosial infrastrukturun formalaşmasına mənbələri, yerləşdiyi ərazi, bütün obyekt və xidmətlərin istehsal prosesində iştirakını neçə qrupa bölmək olar?

- beş qrupa
- altı qrupa
- ✓ iki qrupa
- üç qrupa
- dörd qrupa

**108.** K/t müəssisələrində istehsal infrastrukturunun formalaşmasına təsir edən əsas amillər hansılardır?

- qoruyucu obyektlərinin yerləşməsi
- suvarma obyektlərinin yerləşməsi
- ✓ istehsal obyektlərinin yerləşməsi
- istehlak obyektlərinin yerləşməsi
- tikinti obyektlərinin yerləşməsi

**109.** İstehsal infrastrukturuna təsir edən amilləri müəyyən edin

- ✓ torpaq ərazisinin konfigurasiyası
- torpaq ərazisinin şumlanması
- torpaq ərazisinin sertifikatlaşdırılması
- torpaq ərazisinin amortizasiyası
- torpaq münbitliyinin yaxşılaşdırılması

**110.** İdxal lizinqinin mahiyyəti nədən ibarətdir?

- lizinq firması texnikanı öz ölkəsində hazırlanan zavodlardan alıb onun xaricdə icarəyə verilməsi
- ✓ lizinq kompaniyaları texniki avadanlıqları xaricdə hazırlanan zavodlardan alıb öz ölkəsində icarəyə verməsi
- diler kompaniyaları texniki avadanlıqları öz ölkəsində icarəyə verilməsi
- lizinq firmalarının öz ölkəsində fəaliyyət göstərməsi
- avadanlıqların xarici ölkələrdən alınıb oradanda icarəyə verilməsi

**111.** Operativ lizinq nəyə deyilir?

- bu növ lizinqdə saziş bağlanmışdır
- ✓ bütün lizinq sazişlərinin daxil olması
- maşın və avadanlıqların alınması sazişi
- bir neçə lizinq sazişlərinin məcmusu
- cəmi bir sazişin bağlanması

**112.** Lizinqi ilk dəfə tətbiq edən ölkə hansıdır?

- Yaponiya
- ÇXR
- ✓ ABŞ
- Fransa
- Almaniya

**113.** Lizinqin əsas vəzifəsi nədir?

- texniki avadanlıqların təmiri
- ✓ texnikanı əldə etməni və alınmış malların maliyyələşdirilməsi
- emal müəssisələrində kadr hazırlığı
- k/t müəssisələrini su ilə təmin etmək
- k/t məhsullarının satışı

114. Maddi-texniki təchizatın hansı infrastruktur sahəsinə aiddir?

- ✓ istehsal
- sosial
- institusional
- proporsional
- rasiona

115. İstehsal infrastrukturun formalaşmasına təsir edən amillər hansılardır?

- təmir emalatxanaları, anbar, soyuducu təsərrüfatının vəziyyəti
- istehsal təyinətli nəqliyyat sahələrinin vəziyyəti
- texniki xidmət stansiyalarına elmi-istehsalat laboratoriyalarının vəziyyəti
- kommunikasiya xidmətinin vəziyyəti
- ✓ torpaq iqlim şəraiti, yerin relyefi, torpaq ərazisinin konfigurasiyası, su ilə təminatı, yolların vəziyyəti

116. K/t marketinqi neçə cür fəaliyyət növünü birləşdirir?

- üç cür
- ✓ iki cür
- beş cür
- bir cür
- dörd cür

117. Aqromarketing fəaliyyəti nədir?

- ✓ istehsal olunan k/t məhsullarının, onun emalının istehlakçılara çatdırılmasını təmin edən bir elmdir
- əldə ediləcək iqtisadi səmərəliliyi təmin edir
- əkinçilik, heyvandarlıq sahələrinin arasındakı əlaqələrin səmərəliliyini təmin edir
- qida məhsullarının tez xarab olmasının qarşısının alınması məqsədilə onun daşınmasının, saxlanılmasını, təhləsizliyini təmin edən xidmət sahəsidir
- istehlaka yönəldilən k/t məhsullarının standartlara və tələblərə müvafiq istehsalını təmin edən bir elmdir

118. Hamam və camaşır kombinatının daxil olduğu sosial infrastruktur qrupu sahəsi

- müəssisədə fəaliyyət göstərən sosial-məişət infrastruktur sahəsi
- ✓ əhaliyə xidmət göstərən müəssisə və təşkilatlara
- rayonun sosial xidmət sahələri
- tələbələrə xidmət göstərən müəssisələr
- fəhlələrə xidmət göstərən müəssisə və təşkilatlar

119. Tibbi xidmət sosial infrastruktur sahələrində hansı qrupa aid edilir?

- ✓ əhaliyə xidmət göstərən müəssisə və təşkilatlara
- rayon səhiyyə təşkilatlarına
- müəssisədə fəaliyyətdə olan sosial infrastruktur sahəsinə
- müəssisədə xidmət göstərən infrastruktur sahəsinə
- təşkilatda fəaliyyət göstərən sosial infrastruktur sahəsinə

120. əməyin mühafizəsi xidmət sosial məişət infrastrukturunun hansı qrupuna daxildir?

- əhaliyə xidmət göstərən sosial infrastruktur sahələri
- kənddə fəaliyyət göstərən sosial xidmət sahələri



- qəsəbə sosial-infrastruktur obyektləri
- √ müəssisədə fəaliyyət göstərən sosial infrastruktur sahələri
- əhaliyə xidmət göstərən təşkilatlar

121. Marketing vəzifəsi nədir?

- √ bazar tələbatının həcmninin bazarın real həcminə maksimal dərəcədə yaxınlaşmasını təmin etməkdir
- alıcının tələ və imkanlarının hər tərəfli öyrənilməsi
- satıcının mənafeyini bazarda müdafiə etmək
- alıcıları bazarda informasiya ilə təmin etmək
- mövcud bazarda olan alıcılara artıq istehsal olunmuş məhsulun təklif etmək

122. Məişət cihazlarının təmiri emalatxanası sosial-məişət infrastrukturunun hansı qrupuna daxildir?

- regiondakı sosial-məişət infrastruktur sahəsi
- rayonda fəaliyyət göstərən infrastruktur sahəsi
- √ əhaliyə xidmət göstərən müəssisə və təşkilatlara
- müəssisədə xidmət göstərən infrastruktur sahəsinə
- kənddə fəaliyyət göstərən sosial-infrastruktur sahəsi

123. İdman təşkilatlarının daxil olduğu sosial-məişət infrastruktur sahəsi hansıdır?

- kənddə fəaliyyət göstərən infrastruktur sahəsi
- regionda fəaliyyət göstərən infrastruktur sahəsi
- müəssisədə fəaliyyət göstərən infrastruktur sahəsinə
- √ əhaliyə xidmət göstərən müəssisə və təşkilatlara
- universitetdə fəaliyyət göstərən infrastruktur sahəsi

124. əhaliyə xidmət edən nəqliyyat xidmətinin daxil olduğu sosial infrastruktur sahəsi hansıdır?

- müəssisədə fəaliyyət göstərən sosial-infrastruktur sahələrinə
- √ əhaliyə xidmət göstərən müəssisə və təşkilatlar
- qəsəbə sosial-xidmət sahəsinə
- rayon sosial-məişət infrastruktur sahəsinə
- regionun sosial məişət infrastruktur sahələrinə

125. İstirahət otağı sosial-məişət infrastrukturunun hansı qrupuna daxildir?

- qəsəbə sosial infrastruktur obyektlərin
- kənd əhalisinə xidmət göstərən sosial infrastruktur sahələrinə
- əhaliyə xidmət göstərən sosial xidmət təşkilatlarına
- √ müəssisədə fəaliyyət göstərən sosial infrastruktur sahələrinə
- kəndli sosial-məişət müəssisələrin

126. Yeməxana və səyyar mətbəxinə aid olduğu qrupu müəyyən edin

- əhaliyə xidmət göstərən xidmət müəssisələri
- özəl fəaliyyət göstərən xidmət sahələrinə
- qəsəbədə fəaliyyət göstərən sosial infrastruktur sahələrinə
- √ müəssisədə fəaliyyət göstərən sosial infrastruktur sahələrinə
- əhaliyə xidmət edən sosial-məişət təşkilatlarına

127. İstehsal infrastrukturunun inkişafına təsir edən amilləri müəyyən edin

- istehlakın ixtisaslaşması və təmərküzləşməsi
- maliyyə vəsaitlərinin ixtisaslaşması və təmərküzləşməsi
- əməyin ixtisaslaşması və təmərküzləşməsi
- istehsal infrastrukturunun ixtisaslaşması və təmərküzləşməsi
- √ istehsalın ixtisaslaşması və təmərküzləşməsi

128. İstehsal infrastrukturunun formalaşmasına təsir edən faktorların təyini

- tarlaların becərilməsi
- torpağın vəziyyəti
- √ yolların vəziyyəti
- torpaqların vəziyyəti
- yolların təmiri

129. Maliyyə lizinqi nədir?

- istehsal vasitələrinin təmiri
- icarəyə verilən əmlakın qısa müddətdə ödənilməsi
- istehsal vasitələrinin qısa müddətli icarəsi
- √ istehsal vasitələrinin uzunmüddətli icarəsi
- dövriyyə vasitələrinin qısa müddətli icarəsi

130. Lizinqin həyata keçirilən növləri hansılardır?

- Bazarlararası lizinq
- Bazardaxili lizinq
- daxili lizinq
- √ operativ maliyyə lizinqi
- xarici lizinq

131. Vasitəsiz lizinqin mahiyyəti nədir?

- lizinq və diler firmaları maşın və avadanlıqları istehsal müəssisələrindən alır və icarəyə verir
- √ icarəyə verən tərəf kimi maşın və avadanlıqları hazırlayan müəssisə özü çıxış edir
- lizinq firmaları maşın və avadanlıqları alıb onu emal müəssisələrinə icarəyə verir
- lizinq kompaniyaları maşın və avadanlıqları onu hazırladığı müəssisədən alıb icarəyə verir
- diler və lizinq firmaları maşın və avadanlıqları xarici ölkələrdən alır və icarəyə verir

132. Lizinqin həyata keçirilməsi formaları hansılardır?

- müsabiqə ilə
- imtahanla
- √ vasitəli, vasitəsiz
- telefonla
- kompüterlə

133. Maddi-texniki təchizat xidməti nəyə deyilir?

- maşın və mexanizmlərin əsaslı təmirinə
- istehsala təşkil formalarına
- √ istehsal və emal müəssisələrinin maddi-texniki vasitəsilə olan ehtiyacını ödəyən təşkilata
- maşın –traktor stansiyalarının sahələrinə
- məhsulların istehsalı, daşınması və saxlanması

134. İnfrastruktur təkrar istehsalın digər mərhələlərinin bilavasitə iştirakçısına çevrilirmi?

- bilavasitə iştirakçısına çevrilir
- bilavasitə iştirakı qadağandır
- bilavasitə iştirakı qeyri-mümkündür
- bilavasitə iştirak etmir
- √ bilavasitə iştirakçısına çevrilir

135. Bazarın həcmindən asılı olaraq marketinq üsulu tətbiq edilir

- ictimai marketinq
- məhsul marketinq

- ✓ kütləvi marketing
- sahəvi marketing
- fərqi marketing

136. İctimai iaşə və ticarət xidmətinin daxil olduğu infrastruktur sahəsi hansıdır?

- şəhər infrastruktur sahəsinə
- region infrastruktur sahəsinə
- ✓ əhaliyə xidmət göstərən müəssisə və təşkilatlara
- müəssisədə fəaliyyət göstərən sosial infrastruktur sahəsinə
- Respublikada fəaliyyət göstərən sosial-infrastruktur sahəsinə

137. Bərbərxanaların daxil olduğu sosial-məişət infrastrukturunun qrupunu müəyyən edin

- qəsəbə sosial-məişət infrastrukturunu
- rayon sosial-məişət infrastrukturunu
- ✓ əhaliyə xidmət göstərən müəssisə və təşkilatlar
- regionun məişət infrastrukturuna
- müəssisədə fəaliyyətdə olan sosial-infrastruktur sahələri

138. Təhsil mədəniyyət xidməti sosial-məişət infrastrukturunun hansı qrupuna aid edilir?

- ✓ əhaliyə xidmət göstərən müəssisə və təşkilatlara
- regionda fəaliyyət göstərən xidmət sahələrinə
- müəssisədə fəaliyyət göstərən sosial infrastruktur sahələrinə
- təsərrüfata xidmət göstərən təhsil müəssisələrinə
- qəsəbə infrastruktur sahələrinə

139. Tibb məntəqələri sosial-məişət infrastrukturunun hansı qrupuna aid edilir?

- ✓ müəssisə fəaliyyət göstərən sosial infrastruktur sahələrinə
- əhaliyə xidmət göstərən sosial infrastruktur sahələrinə
- kənd əhalisinə xidmət göstərən təşkilatlara
- qəsəbə sosial-məişət infrastruktur sahələrinə
- əhaliyə xidmət göstərən müəssisə və təşkilatlarına

140. əhaliyə xidmət göstərən müəssisə və təşkilatlar hansı qrupa aiddir?

- ✓ ikinci qrupa
- birinci qrupa
- beşinci qrupa
- dördüncü qrupa
- üçüncü qrupa

141. ASK-da sosial infrastrukturunun əsas vəzifəsi nədir?

- ✓ kənd əhalisinin sosial-məişət şəraitinin yaxşılaşdırılması
- İstehsalın təmərküzləşməsi və ixtisaslaşması
- İstehlak prosesinin sürətləndirilməsi
- istehsal prosesinin mexanikləşdirilməsi
- ASM-də işləyənlərinin əməyini elmi təşkili

142. İstehsal infrastrukturunun formalaşmasına təsir edən amilləri təyin edin

- müəssisənin adı
- müəssisənin iqtisadi vəziyyəti
- müəssisənin yoldan uzaqlığı
- müəssisəarası məsafə
- ✓ müəssisənin yerləşdiyi yer

143. İstehsal infrastrukturunun formalaşmasına təsir edən amillər

- torpağın əkilməsi
- torpağın becərilməsi
- √ torpaq iqlim şəraiti
- torpaq örtüyü
- torpağın şumlanması

144. Maliyyə lizinqinin mahiyyəti

- icarəyə verilən əmlakın öz xərcini ödənilməsidir
- icarəyə verilən əmlakın icarə müddəti qurtarana qədər satılmaması öhdəliyinə əməl olunmamasıdır
- icarəyə verilən əmlakın dəyərinin qısa müddətdə ödənilməsidir
- √ icarəyə verilən əmlakın, icarəyə verənin mülkiyyətindən icarəyə götürənin mülkiyyətinə keçməsidir
- icarəyə verilən maşın və avadanlıqların amortizasiyalaşdırılmasıdır

145. İxrac lizinqi nədir?

- lizinq kompaniyaları texnikanı öz ölkəsində alıb elə öz ölkəsində də icarəyə verilməsi
- lizinq firmaları texnikanı avadanlıqları xaricdə onu hazırlayan zavoddan alıb orada icarəyə verilməsi
- texniki avadanlıqları xarici ölkədən alıb ölkəsində icarəyə verilməsi
- lizinq və diler firmaların öz ölkəsində fəaliyyət göstərməsi
- √ lizinq firmaları texnikanı öz ölkəsində alıb onu xaricdə verilməsi

146. Vasitəli lizinq nədir?

- lizinq və diler firmaları texnikanı təmir edib icarəyə verirlər
- maşın və avadanlıqlar hazırlayan müəssisə onu diler firmalarına icarəyə verirlər
- diler firmaları texniki avadanlıqlar kənd əməkçilərinə satışını təşkil edir
- lizinq firmaları maşın və avadanlıqları istehsal edib icarəyə verirlər
- √ lizinq və firmaları maşın və avadanlıqları onu hazırlayan zavodlardan alaraq icarəyə verirlər

147. Lizinqin neçə növü var?

- bir
- beş
- üç
- √ iki
- dörd

148. İndiki şəraitdə maddi-texniki təchizat xidməti vəzifəsinə yerinə yetirən təşkilat hansıdır?

- Arolizinq
- Balizinq
- √ Aqrolizinq
- Sexliziinq
- Asiyalizinq

149. Kənd təsərrüfatının istehsal müəssisələrində istehsal infrastrukturunun vəzifəsi nədir?

- işçi qüvvəsindən səmərəli istifadə edilməsi
- kadr hazırlığına şərait yaratmaq
- təkrar istehsal sahələrinə xidmət etmək
- istehsala xidmət etmək
- √ istehsala xidmət etmək

150. Aqrolizinq xidməti hansı sahə infrastruktur sahəsində özünü təcəssüm etdirir?

- kommunal təsərrüfatda
- xalq təsərrüfatında

- ✓ kənd təsərrüfatında
- su təsərrüfatında
- ailə təsərrüfatında

151. İnfrastruktur sahəsi kimi kommunikasiya xidməti hansı sahəyə xidmət edir

- Elevator və buxana təsərrüfatlarına
- Kənd təsərrüfatı məhsullarının qurudulmasına
- k/t məhsullarının satıça hazırlanmasına
- k/t məhsullarının saxlanması
- ✓ Məhsulların tədarükü və satışına

152. Qiymət fərqi görə hansı tip sazişləri bilirsiniz?

- şəhərlərarası, şəhərdaxili
- müəssisələrarası, müəssisədaxili
- ölkədaxili-ölkəarası
- zonadaxili-zonaarası
- ✓ bazardaxili, bazarlararası, əmtəələrarası

153. Fyuçers ticarətində spredinq nəyə deyilir?

- qiymətli əməliyyatların həyata keçirilməsi
- ucuz kontraktların satışı
- bahalı kontraktların satışı və alışı
- bahalı alış üzrə əməliyyatlar və ucuz kontraktlar
- ✓ ucuz alış üzrə əməliyyatlar və baha kontraktların satışı üzrə

154. Tələb və təklif amillərinin əmtəənin qiymətinə təsirinin öyrənilməsində hansı üsuldan istifadə edilir?

- ✓ əsaslı
- sintez
- tətbiqi
- əsassız
- təhlil

155. K\T-ı məhsulları bazarında təklifin həcmi başlıca olaraq nədən asılıdır?

- ✓ k/t-ı müəssisələrində istehsal olunan məhsulun həcmindən
- ASM-də məhsulların keyfiyyətindən
- istehsal olunan məhsulların saxlanması
- istehsal olunan məhsulların qiymətindən
- müəssisələrdə istehsal olunan məhsulun növündən

156. Bazisin yüksəlməsi satıcı üçün hansı əlamət sayılır?

- əla əlamət
- sevindirici əlamət
- xoşagələm
- ✓ xoşagəlməz
- yaxşı əlamət

157. Mənfilik hansı bazara xasdır?

- material bazarına
- əmək bazarına
- əmtəə bazarına
- qeyri-normal bazara
- ✓ normal bazara

158. ağər tələb təklifi ötüb keçərsə onda hansı bazarın qiymətləri daha yüksək olacaqdır?

- fyuçers bazarının
- əmək bazarının
- əmtəə bazarının
- ✓ nəğd bazarının
- topdan satış bazarının

159. Məhsul yığımindan dərhal sonra hansı bazarda mümkün qiymətə ticarət etməyə başlayırlar?

- fyuçers bazarında
- ✓ nəğd bazarında
- birjada
- k/t-ı bazarında
- yar marka bazarında

160. K/t-ı məhsulları ilə fyuçers ticarətinin mahiyyəti

- istehsal olunan yerdə satılan əmtəə
- supermarketdə satılan əmtəə
- ✓ istehsal olunmayan əmtəənin birjada alınıb satılması
- istehsal olunan məhsulun birjada alınıb satılması
- istehsal olunduqdan sonra bazarda satılan əmtəə

161. Sovet iqtisadi sistemində aqrar-sənaye məhsullarının əsas satış kanalı nə idi?

- dövlət qayğısı
- dövlət alışı
- dövlət satışı
- dövlət nəzarəti
- ✓ dövlət tədarükü

162. Tədavülün səmərəli təşkil edilməsi nədən asılıdır?

- ✓ təkrar istehsal prosesinin tempi
- dövlət tədarükünün tempi
- sosial ehtiyatların dövrüyyəsi
- kiçik təkrar istehsalın tempi
- geniş təkrarın tempi

163. Nəqliyyat-yol xidmətinin yaxşılaşmasına, yüklərin doldurulma-boşaldılma işlərinin mexanikləşmə səviyyəsi nəyə təsir göstərir?

- müxtəlif nəqliyyat növlərinin sürətinin artmasına
- müxtəlif nəqliyyat növlərinin yenidən istehsalına
- ✓ müxtəlif nəqliyyat növlərinin sərfəli əlaqələndirilməsi
- müxtəlif nəqliyyat növlərinin boş dəyanmasına
- müxtəlif nəqliyyat növlərinin əlaqələndirilməsinə

164. Məhsulların saxlanması prosesinin təkmilləşdirmək üçün nəyi genişləndirmək lazımdır?

- ambarların və dəyirmanların sökülməsini
- buxana və soyuducuların ləğv edilməsini
- ✓ ambarları, soyuducuları, elevator stansiyalarını
- tikinti-təmir işlərini
- zərərvericilərə qarşı mübarizəni

165. Nəqliyyat xidməti işlərinin səmərəliliyinə təsir edən faktorlar?

- nəqliyyat qəzaya uğramaması
- nəqliyyat vasitələrində servisin səviyyəsi

- √ nəqliyyat növünün və marşrutun seçilməsi
- nəqliyyat vasitələrində təmizliyə riayət olunması
- nəqliyyatın hərəkət qaydalarına əməl olunması

166. Nəqliyyat xidməti işlərinə təsir edən əsas amil hansıdır?

- √ nəqliyyat vasitələrinin hərəkət sürəti
- nəqliyyat vasitələrinin dayanması
- nəqliyyat vasitələrinin həcmi
- nəqliyyat vasitələrinin sazişi
- nəqliyyat vasitələrinin idarə olunması

167. Məhsulun daşınması və istehlakçıya çatdırılmasında sahələr arasında əməli əlaqə yaradılmasında hansı xidmətin rolu böyükdür?

- dəmir yol stansiyası
- tikinti-təmir xidməti
- avtobus vağzalı
- dəniz vağzalı
- √ nəqliyyat-yol xidməti

168. Fyuçers bazarı ölkədə maliyyə-kredit istemində hansı amil kimi çıxış edir?

- əməyi sabitləşdirici
- bazar sabitləşdirici
- əmtəə sabitləşdirici
- gəlir sabitləşdirici
- √ qiyməti sabitləşdirici

169. Hansı tip bazarda alıcıların qiymət fərqiində əsasən coğrafi xüsusiyyətlər, ərazi yerləşməsi əks olunur?

- müəssisələrarası
- ölkələrarası
- √ bazarlararası
- şəhərlərarası
- zonalararası

170. Bazis üzrə qənaət fyuçers birjasında nəyi əldə etməkdir?

- əlavə xalis ticarət kəsrini
- əlavə zərərin əmələ gəlməsini
- √ əlavə xalis ticarət gəlirini
- əlavə məhsul istehsalını
- əlavə əmtəəlik məhsulu

171. Spreyin hesablanması metodikası necədir?

- gec müddətə göndərilən malın qiyməti
- fyuçers kontraktlarının məcmusu
- yaxın müddətə mal kontraktlarının qiymətlərinin cəmi
- yaxın müddətə göndərilən mal kontraktlarının qiyməti
- √ yaxın müddətə mal göndərmə kontraktının qiymətindən göndərilən müddətə mal kontraktların qiymətinin çıxılması

172. Nəqliyyat növlərinin seçilməsində hansı amil əsas rol oynayır?

- yolun xarakteri
- daşınmanın xarakteri
- sürücünün xarakteri
- √ yüklərin xarakteri
- nəqliyyatın xarakteri

173. ASM-in əksər və ya bir neçə sahəsinə funksional təyinatına görə xidmət edən sahələr necə adlanır

- Sahəaltı infrastruktur
- Sahələrarası infrastruktur
- √ Lokal infrastruktur
- Sahədaxili infrastruktur
- Sahəüstü infrastruktur

174. İstehsal və emal müəssisələrinin maddi-texniki vasitələrə olan ehtiyacını hansı xidmət sahəsi yerinə yetirir

- √ Maddi-texniki təchizat
- Maddi-texniki nəqliyyat
- Maddi-texniki yardım
- Maddi-texniki səmərə
- Maddi-texniki suvarma

175. Maliyyə lizinqinin mahiyyəti nədir?

- √ icarə müddəti başa çatdıqda mülkiyyətin yerinin dəyişməsi
- icarə müddəti ərzində texnikanın təmiri
- texnologiyanın müvəqqəti istismarı
- maşın və avadanlıqların geri qaytarılması
- İcarə müddətində texnika və texnologiya mövsümi olaraq icarəyə verilir

176. Hansı ölkədə lizinq kompaniyaları üçün əmtəə ixtisaslaşması səciyyəvi xarakter daşıyır?

- Braziliya
- Pakistan
- Yunanıstan
- √ ÇXR
- Hindistan

177. Hansı infrastruktur sahəsinə aqrolizinq xidmətini aid etmək olar?

- internasional
- √ istehsal
- institusional
- rasional
- sosial

178. İstismar prosesində maşının iş qabiliyyətinin təmin olunmasını həyata keçirən xidmət sahəsini müəyyən edin

- orta təmir
- √ cari təmir
- əla təmir
- kapital təmir
- əsaslı təmir

179. Hansı ölkə lizinq fəaliyyətinin yaranmasında ikinci yeri tutur

- Hindistan
- Yunanıstan
- ÇXR
- √ Yaponiya
- Pakistan

180. Texniki vasitələrin kirayəsi formasında hansı ölkədə lizinq tətbiq edilir?

- Yaponiyada
- Fransada



- √ ABŞ-da
- Braziliyada
- Almaniyada

181. Funksional təyinatına görə infrastruktur hansı sahəyə xidmət edir

- √ Kənd təsərrüfatına
- Xalq təsərrüfatına
- Elevator təsərrüfatına
- Fermer təsərrüfatına
- Meşə təsərrüfatına

182. Kənd təsərrüfatı əmtəə istehsalçılarını və emal müəssisələrini maşın və avadanlıqlarla təminatı sistemini yüksəldən vasitəyə nə deyilir?

- √ Lizing xidməti
- baytarlıq xidməti
- rabitə xidməti
- meliorasiya xidməti
- aqrokimya xidməti

183. Aqrolizing xidmətinin vəzifəsi nədir?

- √ Müasir şəraitdə maddi-texniki təchizat xidmətini yerinə yetirmək
- Bitkiçilik sahələrinə kultivasiya etmək
- Torpağı malalamaq
- Torpağı analiz etmək
- Heyvandarlıq fermalarına su çəkmək

184. İstehsal infrastrukturunun xüsusi xidmət bölməsinə mənsub olan xidmət sahəsini göstərin

- birja ticarəti
- kommunikasiya xidməti
- √ elmi-tədqiqat informasiya xidməti
- Baytarlıq
- fyuçers sazişi

185. İstehsal infrastrukturunun xüsusi xidmət bölməsinə aid olanı müəyyən edin

- elevator təsərrüfatı
- anbar təsərrüfatı
- √ süni mayalandırma xidməti
- maddi-texniki təminat
- yol-nəqliyyat xidməti

186. K/tistehsal infrastrukturunun xüsusi xidmət bölməsinə aid olan xidməti müəyyən edin

- Mühəndis kommunikasiyası
- Cari təmir
- √ Texniki təmir
- əsaslı təmir
- Texniki qulluq

187. Regionlarda torpağın meliorasiyasını həyata keçirən təsərrüfat sistemi hansı infrastruktur səciyyələndirir

- Sosial infrastrukturu
- √ Regional infrastrukturu
- İnstitusional infrastrukturu
- Xalq təsərrüfatı infrastrukturu
- İstehsal infrastrukturu

188. İstehsal infrastrukturunun xüsusi xidmət bölməsinə daxil olan xidmət növünü müəyyən edin?

- √ texniki təmir
- cari təmir
- əsaslı təmir
- mühəndis kommunikasiya
- texniki qulluq

189. Aşağıdakılardan hansı istehsal infrastrukturunun xüsusi xidmət bölməsinə aiddir?

- √ elmi-tədqiqat-informasiya
- kommunikasiya xidməti
- birja sövdələşmələri
- tədarük
- birja ticarəti

190. K/t-nin istehsal infrastrukturunun xüsusi xidmət bölməsi hansıdır?

- tədarük
- √ baytarlıq
- zootexniki
- rabitə
- satış

191. İnformasiya təminatı xidmətinin mənsub olduğu infrastruktur sahəsi

- sosial
- rasiona
- √ istehsal
- irrasiona
- institusional

192. Bitki mühafizəsi xidməti hansı infrastruktur sahəsinə aid edilir?

- sosial
- rasiona
- proporsional
- institusional
- √ istehsal

193. Heyvandarlıq məhsulların tərkibində pestisid, zərərli maddələrin olması insan orqanizminə təhlükəlidirmi?

- √ təhlükəlidir
- heç bir təhlükə yoxdur
- insan orqanizmi üçün faydalıdır
- uşaqlar üçün də təhlükəsizdir
- təhlükəsizdir

194. Baytarlıq xidməti hansı infrastruktur sahəsinə aid edilir?

- sosial
- rasiona
- proporsional
- √ istehsal
- institusional

195. Aqrotexniki xidmətin daxil olduğu infrastruktur sahəsi hansıdır?

- institusional
- √ istehsal

- sosial
- proporsional
- rasional

**196.** Heyvanların süni mayalandırılması hansı infrastruktur sahəsinə daxildir?

- sosial
- proporsional
- institusional
- rasional
- ✓ istehsal

**197.** Bu xəstəliklərin və onların törədiciləri olan müxtəlif həşəratlar və gəmiricilərin kökünü kəsmək üçün hansı tədbirlər həyata keçirilmişdir?

- ✓ Mingəçevir su elektrik stansiyasının tikintisindən sonra həmin ərazilərdə geniş miqyasda meliorasiya və irriqasiya işlərinin həyata keçirilməsi
- suvarma işi komplektləşdirilərək torpaqların gübrələnməsi, mikroelementlərin verilməsi və bitki zərərvericilərinə qarşı pestisidlərdən istifadə edilməsi
- torpaq ehtiyatlarından istifadə etmək üçün həmin ərazilərdə meliorasiya işlərinin gücləndirilməsi
- Kür-Araz düzənliyində ətraf mühitin sağlamlaşdırılması
- Xəstəlik törədicilərinə qarşı geniş miqyasda dezinfeksiya işlərinin həyata keçirilməsi

**198.** Meliorasiya ətraf mühitə hansı təsiri göstərmək qabiliyyətinə malikdir?

- zərərli təsir
- ✓ ekoloji-gigiyenik təsir
- ekoloji sanitar təsir
- ekoloji yoluxucu təsir
- faydalı təsir

**199.** Eroziyaya qarşı mübarizə tədbirləri hansılardır?

- ✓ fitmeliorasiya işlərinin təşkili, aqrotexniki və hidrotexniki işlərin görülməsi
- torpaq ehtiyatlarını ifrat dərəcədə istifadə etmək
- torpaq ehtiyatlarından səmərəsiz istifadə etmək
- təsərrüfat-təşkilatı tədbirləri həyata keçirməmək
- fitmeliorasiya tədbirlərinin, aqrotexniki və hidrotexnikatədbirlərin qarşısının alınması

**200.** Kənd təsərrüfatının əkin suyu ilə təchiz edən təşkilat necə adlanır?

- suvermə idarələri
- su idarələri
- ✓ suvarma sistemi idarələri
- suvarma təşkilatları
- su təchizatı idarələri

**201.** Suvarma sistemləri nəyə deyilir?

- ✓ su mənbələrinin suyunu istehsal vasitəsinə çevirən təşkilata
- su mənbələrinin suyunu toplayıb dənizə ötürən təşkilat
- su mənbələrinin suyunu əhaiyə satan təşkilata
- su mənbələrinin suyunu Mingəçevir gölünə ötürən təşkilata
- su mənbələrinin suyunu satışa çıxaran təşkilata

**202.** Meliorasiya və su təchizatı xidməti hansı infrastruktur sahəsinə aid edilir?

- sosial
- ✓ istehsal
- institusional
- intersional

- rasiona
203. Kimya və maşınqayırma sənayesindən keyfiyyətli kimyalaşdırma vasitələrinin və kimyəvi vasitələrin verilməsi üçün müasir texnikaya tələbat aqrokimyaya elminin inkişafının hansı istiqamətinə aiddir?
- birinci istiqamət
  - dördüncü istiqamət
  - ✓ üçüncü istiqamət
  - ikinci istiqamət
  - beşinci istiqamət
204. Aqrokimyəvi xidmətin inkişafı və təkmilləşdirilməsi prosesində neçə əsas istiqamət mövcuddur?
- yeddi istiqamət
  - beş istiqamət
  - dörd istiqamət
  - ✓ üç istiqamət
  - altı istiqamət
205. K/t bitkilərinin məhsuldarlığının ümumi artımının neçə faizini mineral gübrələr təmin edir?
- 75%
  - 83-85 %
  - 90-100 %
  - 30-40 %
  - ✓ 50-60 %
206. K/t bitkilərinin məhsuldarlığına bilavasitə təsir edən kimyəvi vasitə nədir?
- ✓ mineral gübrələr
  - mineral qarışıqlar
  - mineral maddələr
  - mineral sədlər
  - mineral sular
207. Texniki xidmətin əsas elementi hansıdır?
- texniki vasitələr
  - texniki proseslər
  - ✓ texniki qulluq
  - texniki zədələr
  - texniki təmir
208. Maşınların sazlığının və istənilən hissələrinin dəyişdirilməsi, ya da bərpa edilməsi xidməti necə adlanır?
- cari təmir
  - əsassız təmir
  - gizli təmir
  - açıq təmir
  - ✓ əsaslı təmir
209. Təmir istehsalı nədir?
- ✓ təmir emalatxanaları və təmir müəssisələri
  - maddi-texniki təchizatın gücləndirilməsi
  - elm-texniki tərəqqi nailiyyətlərinin tətbiqi
  - istehsalın kompleks mexanikləşdirilməsi
  - k/t-nın maddi-texniki bazasının möhkəmləndirilməsi

210. Lizing kompaniyaları üçün əmtəə ixtisaslaşması hansı ölkə üçün xarakterikdir?

- ABŞ
- Fransa
- ✓ ÇXR
- Pakistan
- İngiltərə

211. Avadanlıqların satışı vasitəsi olaraq lizing birinci dəfə hansı ölkədə tətbiq edilib?

- Almaniya
- Bolqarıstan
- Yunanıstan
- ✓ ABŞ
- Çexoslovakiya

212. İnfrastrukturunu funksional təyinatına görə təsnifləşdirin

- Sahələrə
- ✓ Sferalara
- Müəssisələrə
- Təşkilatlara
- Qurumlara

213. Hansı əlamətə görə sahələrarası infrastruktur təsnifləşdirilir

- İstehsala təsir əlamətinə
- ✓ Xidmət əlamətinə
- İstehsal əlamətinə
- İstehlak əlamətinə
- Sahə əlamətinə

214. Toxumçuluqla əlaqədar olan xidmət işləri hansı infrastruktur sahəsinə daxildir

- Sahələrarası xidmətə
- Sahəaltı xidmətə
- Sahəüstü xidmətə
- Sahədən kənar xidmətə
- ✓ Sahədaxili xidmətə

215. Ölkə üzrə istehsal və qeyri istehsal sahələrinə xidmət göstərən infrastruktur sahəsi necə adlanır?

- Kənd təsərrüfatı
- Fermer təsərrüfatı
- Qoruq təsərrüfatı
- Meşə təsərrüfatı
- ✓ Xalq təsərrüfatı

216. Südlük heyvanlarda qısırlığın qarşısını almaq üçün hansı xidmətdən istifadə edilir?

- ✓ süni mayalandırma xidmətindən
- baytarlıq xidmətindən
- yem hazırlığı xidmətindən
- tibb xidmətindən
- bitki mühafizə xidmətində

217. Şirvan zonasının infrastrukturunu hansı infrastruktur sahəsinə aid edilir?

- İnstitusional infrastruktur

- Xalq təsərrüfatı infrastrukturunu
- ✓ Regional infrastruktur
- İstehsal infrastrukturunu
- Sosial infrastruktur

218. Heyvandarlıqda süni-mayalandırma xidmətinin əsas vəzifəsi:

- heyvanları sağlamlaşdırmaq
- heyvanları kökəltmək
- heyvanları böyütmək
- heyvanların rəngini dəyişmək
- ✓ sağlam heyvanlarda qısırlığın qarşısını almaq

219. Bitkiçilikdə bitki xəstəliklərinin və heyvanların xəstəliklərinin və zərərvericilərin qarşısını almaq üçün nədən istifadə edilir

- boy maddələri
- ✓ kimyəvi dərmanlardan
- inseksidlərdən
- herbisitlərdən
- pestisidlərdən

220. ASM-nin infrastrukturunun hansı infrastruktur sahəsinə aid olduğunu müəyyən edin

- Fermer təsərrüfatı
- Kənd təsərrüfatı
- ✓ Xalq təsərrüfatı
- Yanacaq təsərrüfatı
- Elevator təsərrüfatı

221. Sahədaxili infrastruktur necə müəyyən edilir

- Sahəaltı əlamətə görə
- Sahələrarası əlamətə görə
- ✓ Sahə əlamətinə görə
- Sahələrin konfigurasiyasına görə
- Sahə üstü əlamətə görə

222. Aqrar sənaye müəssisələrinin konkret bir sahəsinə xidmət edən infrastruktur sahəsi necə adlanır?

- Sahəarası infrastruktur
- Bitkiçiliyin infrastrukturunu
- Sahənin infrastrukturunu
- ✓ Sahədaxili infrastruktur
- Toxumçuluğun infrastrukturunu

223. Texnikanı əldə etməni və alınmış texnikanın maliyyələşdirilməsini hansıl xidmət sahəsi yerinə yetirir?

- ✓ lizinq xidməti
- aqrokimya xidməti
- meliorasiya maşınqayırma xidməti
- baytarlıq xidməti
- maddi-texniki təchizat xidməti

224. Vasitəli lizinq hansıdır?

- kənd təsərrüfatı ilə emal müəssisələri arasında olan münasibət
- icarə müqaviləsində dördüncü tərəfin iştirakı
- icarə müqaviləsində üçüncü tərəfin iştirakı
- ✓ icarəyə gedən tərəf kimi texnika və texnologiya istehsal edən müəssisə ilə istehlakçı arasında olan icarə münasibəti
- istehsalçı və istehlakçı münasibətləri

225. Dünyada lizinq xidmətini ilk dəfə həyata keçirən ölkəni müəyyən edin:

- Braziliya
- CXR
- Yaponiya
- ✓ ABŞ
- Fransa

226. Neçə növ lizinq mövcuddur?

- ✓ iki
- üç
- beş
- dörd
- bir

227. Vasitəli lizinq formasının mahiyyəti nədir?

- İstehsalçı istehlakçılar tərəf kimi çıxış edirlər
- Kənd təsərrüfatı məhsulları istehsal edən müəssisələr maşınları alaraq icarəyə verirlər
- İcarəyə verən tərəf kimi sənaye məhsulları istehsal edən tərəf çıxış edir
- ✓ İxtisaslaşmış lizinq formaları maşın və avadanlıqları onu hazırlayan zavodlardan və yaxud kommersiya təşkilatlardan alaraq sonradan onu icarəyə verirlər
- Emal müəssisələri tərəf kimi çıxış edirlər

228. Bunlardan hansı istehsal infrastrukturun k/t-na xidmət göstərən sahələrinə aiddir?

- aqromeliorasiya xidməti
- stabilləşdirmə xidməti
- aqronomiya xidməti
- ✓ meliorasiya və irriqasiya qurğuları
- aqrotexniki xidmət

229. Kənd təsərrüfatının istehsal infrastrukturunun xüsusi xidmət bölməsinə aid olanı müəyyən edin

- maddi-texniki təchizat
- ✓ elmi informasiya məsləhət
- rabitə
- nəqliyyat (yol şəbəkəsi)
- elektrik enerjii xətləri

230. Bunlardan hansı istehsal infrastrukturunun xüsusi xidmət bölməsinə aiddir?

- rabitə
- elektrik enerjisi verən xətlər
- satışın təşkili
- ✓ bitki mühafizəsi
- soyuducu təsərrüfatı

231. Meliorasiya və su təchizatı xidməti hansı sahə infrastrukturunun tərkibinə daxildir?

- ✓ k/t-nın istehsal infrastrukturunu
- maşınqayırma sənayesinin infrastrukturunu
- tikinti sahələrinin infrastrukturunu
- k/t müəssisələrinin infrastrukturunu
- emal sənayesinin infrastrukturunu

232. Yem və toxum hazırlanması xidməti hansı infrastruktur sahəsinə aid edilir?

- rasiona
- √ istehsal
- sosial
- institusional
- proporsional

233. Hüquq xidmətinin mahiyyəti nədir?

- müəssisələrdə mənzil tikintisinə nəzarəti həyata keçirmək
- kəndlərdə sosial infrastrukturun inkişafına nəzarət
- fəhlələrin əmək haqqının verilməsinə nəzarət
- müəssisədə aqrar siyasətin həyata keçirilməsi
- √ k/t-na və onunla əlaqədar olan sahələrin inkişafı şəraitində xüsusi mülkiyyətin qorunub saxlanılması, müəssisələrin hüquq və vəzifələrinin düzgün həyata keçirilməsinə təminat

234. Fermalarda baytarlıq-sanitariya xidmətinin səviyyəsi aşağı olması texnoloji prosesə necə təsir edir?

- Bu da məhsul istehsalının artmasına və maya dəyərinin aşağı düşməsinə səbəb olur
- vərəm xəstəliyinə tutulmuş heyvanlarda sağlam heyvana nisbətən südün miqdarı xeyli artır
- √ texnoloji proseslər pozulur, yoluxucu xəstəliklərdən qorunmaq və ona qarşı mübarizəyə zəif təşkil edir
- Xəstə heyvanların südündə xəstəlik törədiciləri azalır
- heyvanlarda yaranan bu xəstəliklərin törədiciləri süd məhsulları ilə insanlara keçə bilməz

235. Zootexniki xidmətin daxil olduğu infrastruktur sahəsini müəyyən edin

- √ istehsal
- institusional
- proporsional
- rasiona
- sosial

236. Anbar, soyuducu, elevator təsərrüfatı xidməti hansı infrastruktur sahəsinə mənsubdur?

- √ istehsal
- rasiona
- proporsional
- institusional
- sosial

237. Bitki mühafizəsi xidməti hansı infrastruktur sahəsinə aiddir?

- sosial
- √ istehsal
- rasiona
- internasional
- intitusional

238. 1930-cu illərin axırlarında ölkəmizin hansı bölgələrində bir sıra yolxucu xəstəliklər yayılmışdır?

- Quba-Xaçmaz
- Lənkəran-Astarada
- √ Mil-Muğan, Şirvan
- Dağlıq Qarabağda
- Şəki-Zaqatala

239. Eroziyanın başlanma təhlükəsi nədən başlayır?

- √ insanların təbii bitki örtüyünü, torpaqdan təsərrüfat məqsədilə istifadə etməklə
- təsərrüfat təşkilatı tədbirləri həyata keçirməklə
- yeni şəhər və qəsəbələrin salınması ilə



- torpaqların münbitləşdirilməsi tədbirlərinin həyata keçirilməsi
- meşə sahələrinin ərazisini genişləndirməklə

240. Torpağın eroziyası nə deməkdir?

- √ torpağın münbit üst qatı şiddətli küləklərdən, yağın yağışın, qarın, suvarma sularının dağıdıcı təsirindən eroziyaya məruz qalması
- torpaqda suvarma işlərinin qaydaya salınması
- torpaqdan səmərəsiz istifadə edilməsi
- torpağın yararlı hala salınması
- torpağın dərin şumlanması və növbəli əkin sisteminin tətbiq edilməsi

241. Dövlət su təsərrüfatı xidməti müəssisələrinin əsas vəzifəsi nədən ibarətdir?

- √ hidrotexniki qurğuları, maşın mexanizmləri, avadanlıqları, rabitə vasitələrini vahid kompleksdə birləşdirməklə suyun tənzimlənməsini, istehlakçılar arasında paylanmasını təmin edir
- k/t müəssisələri su təşkilatı arasında qarşılıqlı əlaqələri təmin edir
- hidrotexniki qurğuları, maşın və avadanlıqları vahid kompleksdə birləşdirərək anbarlarda saxlayırlar
- hidrotexniki qurğuları və avadanlıqlardan icarəyə verməkdir
- ölkədə həyata keçirilən əsaslı meliorasiya və su təsərrüfatı işlərini ətraf mühitə təsirini öyrənir

242. Meliorasiya hansı infrastrukturun tərkib hissəsidir?

- institusional infrastrukturunun
- sosial infrastrukturunun
- rəşional infrastrukturunun
- internasional infrastrukturunun
- √ istehsal infrastrukturunun

243. Azərbaycanda aqrokimya xidməti hansı təşkilat tərəfindən həyata keçirilirdi?

- √ Azərkəndkimya birliyi
- Azərqəsəbəkimiya birliyi
- Azəryolkimiya birliyi
- Azərkimiya birliyi
- Azərqəhərkimiya birliyi

244. Bu istiqamətlərdən birini müəyyən edin?

- √ müxtəlif kimyalaşdırma vasitələrinin tətbiqi üzrə elmi əsaslandırılmış tövsiyyəyə k/t müəssisələrinin artan tələbi
- kimyəvi vasitələrin tətbiqi üzrə elmi-tövsiyələrin ləğv edilməsi
- kimyəvi maddələrin zərərli cəhətlərinin nəzərə alınması
- kimyəvi maddələrdən k/t-da imtina edilməsi
- müxtəlif kimyalaşdırma vasitələrinə tələbatın müəyyən edilməsi

245. K/t bitkilərinin qeyri-münbit torpaqlarda məhsuldarlığına mineral gübrələr necə faizini təmin edir?

- 65-70 %
- 40-50 %
- 80-90 %
- 90-95 %
- √ 70-75 %

246. Herbisidlər hansı məqsədlər üçün istifadə edilir?

- k/t heyvanlarının xəstəliklərinə görə
- √ k/t bitkilərinin məhsuldarlığını artırmaq üçün
- k/t heyvanlarının zərərvericilərinə qarşı
- baliqçılığa kürü istehsalının artırılması üçün
- k/t heyvanlarının məhsuldarlığını artırmaqda

247. Texniki xidmət nəyə deyilir?
- maşınların hissələrinin dəyişdirilməsi
  - ✓ texnikanın xidmət dövrü ərzində normal texniki vəziyyətdə saxlanılmasına
  - texnikanın maşın həyatında saxlanılmasına
  - texnikanın icarəyə verilməsinə
  - texnikanın bir və ya bir neçə hissəsinin əvəzlənməsinə
248. əsaslı təmir nəyə deyilir?
- maşınların ayrı-ayrı hissələrinin bərpa edilməsinə
  - ✓ maşınların sazlığının və onun istənilən hissələrinin dəyişdirilməsi və ya bərpa edilməsi
  - maşınların texniki cəhətdən nizamlanması
  - maşınların bir hissəsini yenisi ilə əvəz edilməsi
  - istismar prosesində maşınların iş qabiliyyətinin artmasına
249. Maşınların istismarı prosesində onun iş qabiliyyətinin təminatlı bərpa olunmasını həyata keçirən xidmət sahəsi necə adlanır?
- əsaslı təmir
  - ali təmir
  - əla təmir
  - orta təmir
  - ✓ cari təmir
250. Lizinq fəaliyyətinin yaranmasına görə hansı ölkə ikinci yeri tutur?
- ABŞ
  - Portuqaliya
  - Rumıniya
  - ✓ Yaponiya
  - İspaniya
251. Hansı ölkədə lizinq xidməti texniki vasitələrin adi kirayəsindən başladı?
- Kanadada
  - ✓ Fransada
  - ÇXR-nda
  - ABŞ-da
  - Almaniyada
252. Aqrolizinq xidməti hansı sahə infrastrukturuna aiddir?
- xalq təsərrüfatına
  - su təsərrüfatına
  - kommunal təsərrüfatına
  - kəndli (fermer) təsərrüfatına
  - ✓ kənd təsərrüfatına
253. Mineral gübrələr k/t bitkilərinin məhsuldarlığının artımının neçə faizini təmin edə bilirlər?
- 10-20%
  - ✓ 50-60%
  - 83-85%
  - 90-100%
  - 30-40%
254. Mineral gübrələr aqrokimya xidməti vasitəsilə k/t bitkilərinin nəyinin artmasına kömək edir
- ✓ məhsuldarlığının
  - gövdəsinin

- budaqlarının
- cücərməsinə
- boyunun

255. Aqronomiya xidməti hansı infrastruktur sahəsinə daxildir?

- sosial
- parasional
- rasional
- ✓ istehsal
- institusional

256. Hansı hallarda ixrac lizinqi idxal lizinqinə çevrilir?

- ✓ alınan avadanlıqlar satılan ölkə üçün ixrac, icarəyə verilən ölkə üçün idxal
- maşın və avadanlıqları qəbul edən ölkə üçün
- maşın və avadanlıqları kirayə verən ölkə üçün
- lizinq əməliyyatları zamanı texnikanın öz ölkəsində icarəyə verilməsi
- istehsal olunan ölkə üçün idxal, alman ölkə üçün ixrac

257. İqtisadi kəreqoriya kimi infrastruktur hansı məhsulun çoxalmasında mühüm rol oynayır?

- ümumi gəlirin
- ✓ son məhsulun
- ümumi məhsulun
- xalis gəlirin
- xalis məhsulun

258. Funksional təyinatına görə ASM-nin bir sıra sahəsinə xidmət edən sahələri müəyyən edin?

- Zərərvericilərlə mübarizə
- İrriqasiya
- Meliorasiya
- Bitki mühafizəsi
- ✓ Nəqliyyat

259. Meliorasiya və irriqasiya hansı infrastruktur sahəsinə aiddir

- internasional
- institusional
- ✓ istehsal
- sosial
- rasional

260. Su mənbələrinin suyunu istehsal vasitəsinə çevirən təşkilat necə adlanır

- suvarma təsərrüfatı
- suvarma mayakları
- suvarma dayaqları
- ✓ suvarma sistemləri
- suvarma tarlaları

261. Meliorasiya və irriqasiya hansı infrastruktur sahəsinin tərkib hissədir

- institusional
- sosial
- porasional
- rasional
- ✓ istehsal

262. Xüsusi xidmət bölməsinə aid olanı müəyyən edin

- aqrolizinq
- avrolizinq
- ✓ hüquqi xidmət
- lizinq xidməti
- fyuçers kontraktı

263. Bunlardan hansı istehsal infrastrukturunun xüsusi xidmət bölməsinə mənsubdur

- maddi-texniki təchizat
- elevator təsərrüfatı
- anbar təsərrüfatı
- yol-nəqliyyat
- ✓ süni mayalandırma

264. Baytarlıq xidmətinin vəzifəsi nədir?

- heyvandarlıq fermalarının qismən mexanikləşdirilməsi
- süni mayalandırma işlərinin təşkili
- ✓ profilaktika və dezinfeksiya işləri, heyvanların dərilərinin təmizlənməsi əməliyyatı, qısırlığa qarşı profilaktik tədbirlər
- yem istehsalında proteinin hesablanması
- mal-qaranın cins tərkibinin yaxşılaşdırılması

265. Elektrik enerjisi verən xətlərin mənsub olduğu infrastruktur sahəsi hansıdır?

- rasiona
- proporsional
- ✓ istehsal
- sosial
- institusional

266. Bu yoluxucu xəstəliklərin adını müəyyənləşdirin

- qarın yatalağı
- difteriya
- ✓ taun-vəba
- vərəm
- qepatit

267. Eroziyanın qarşısını necə almaq olar?

- yağış və qarın yağmasının qarşısını almaqla
- torpağı əkinçilərə paylamaqla
- ✓ torpaq ehtiyatlarından elmi cəhətdən əsaslandırılmış qaydada istifadə etməklə
- torpaqdan əlaq otlarını təmizləməklə
- torpağın dərinə şumlanması qarşısını almaq

268. Meliorasiya və su təchizatı xidmətinə hansı xidmət növləri daxildir?

- Aqrokimyəvi xidmət
- baytarlıq xidməti
- su ehtiyatlarından səmərəsiz istifadə edilməsi üçün kompleks tədbirlər isteminin həyata keçirilməsi xidməti
- torpaqların iqtisadi münbitliyini azaltmaq məqsədilə həyata keçirilən kompleks tədbirlər
- ✓ torpaqların iqtisadi münbitliyini artırmaq və su ehtiyatlarından səmərəli istifadə etmək məqsədilə kompleks tədbirlər sistemini həyata keçirmək üçün təşkil edilən xidmətlər

269. K/t bitki və heyvanlarının xəstəliklərinə və zərərvericilərinə qarşı nədən istifadə edilir?

- ✓ kimyəvi dərmanlar

- kimyəvi boy maddələri
- heçtisdilər
- herbisidlər
- insertsidlər

**270.** ASM-nin istehsal infrastrukturunun müstəqil fəaliyyət göstərən əsas sahələrindən birini müəyyən edin

- biokimya xidməti
- sanitarkimya xidməti
- mikrokimya xidməti
- makrokimya xidməti
- ✓ aqrokimya xidməti

**271.** Cari təmir nədir?

- maşın, traktor parkının təzələnməsi
- maşınların icarəyə verilməsi
- maşınların amortizasiyası
- ✓ maşınların istismarı prosesində onun ayrı-ayrı hissələrinin bərpa edilməsi və ya yenisi ilə əvəz olunması
- yeni maşın və avadanlığın alınması

**272.** İstehsal infrastrukturunun müstəqil fəaliyyət göstərən əsas elementlərindən olanı müəyyən edin

- saqrokimya xidməti
- texkimya xidməti
- biokimya xidməti
- ✓ aqrokimya xidməti
- makrokimya xidməti

**273.** Texniki qulluq hansı xidmətin elementidir

- texniki proseslərin
- texniki təmirin
- texniki vasitələr
- texniki zədənin
- ✓ texniki xidmətin

**274.** Texnikanın xidmət dövrü ərzində normal texniki vəziyyətdə saxlanmasına nə deyilir

- texniki zədələr
- texniki vasitələr
- texniki təmir
- ✓ texniki xidmət
- texniki proseslər

**275.** Kənd təsərrüfatı məhsullarını lazımi keyfiyyətdə saxlamaq üçün hansı infrastruktur sahəsini inkişaf etdirmək lazımdır

- Anbar və elevatorların sökülüb yenidən tikilməsi
- ✓ Anbarları, soyuducuları və elevator təsərrüfatlarını
- Buzxana və soyuducuların ləğv edilməsi
- Zərərvericilərə qarşı mübarizəni
- Tikinti-təmir işlərinin sürətləndirilməsi

**276.** Tez xarab olan k/t məhsullarının daşınmasında hansı nəqliyyat vasitəsi səmərəlidir

- Yüklü avtomobilləri
- Sərnişin təyyarələri
- Traktor lafetləri
- Sərnişin daşıyan avtobuslar
- ✓ Xüsusi təyinatlı vaqon və refrejatorlar

277. Yol-nəqliyyat xidməti işlərinə təsir edən əsas faktor nədir
- nəqliyyat vasitələrinin dayanması
  - nəqliyyat vasitələrinin həcmi
  - √ nəqliyyat vasitələrinin hərəkət sürəti
  - nəqliyyat vasitələrinin idarə olunması
  - nəqliyyat vasitələrinin istehsalı
278. Sahələrarası əlaqələrin və nəqliyyat işlərinin səmərəli təşkili hansı xidmət sahəsinin fəaliyyətindən asılıdır
- maşınların yüklənmə həcmindən
  - yükləmə işlərinin mexanikləşməsindən
  - maşınların yüklənməsindən
  - √ yolların vəziyyəti və yol xidməti işlərindən
  - maşınların təzəliyindən
279. Məhsulun istehsalı, daşınması, yığılması və istehlakçıya çatdırılmasında sahələr arasında əməli əlaqə yaradılmasında hansı xidmət sahəsinin rolu daha böyükdür
- tikinti təmir xidməti
  - dəmiryol stansiyası
  - dəniz vağzalı
  - √ yol-nəqliyyat xidməti
  - avtobus vağzalı
280. Kənd təsərrüfatı məhsullarının saxlanması ASM infrastrukturunun hansı bölgüsünə daxildir
- Beşinci bölgüyə
  - 3-cü bölgüyə
  - 4-cü bölgüyə
  - 1-ci bölgüyə
  - √ 2-ci bölgüyə
281. Tədarük-satış xidməti ASM-in infrastrukturunun neçənci bölgüsünə aiddir
- Beşinci bölgüyə
  - Dördüncü bölgüyə
  - Birinci bölgüyə
  - √ İkinci bölgüyə
  - Üçüncü bölgüyə
282. Nəqliyyat işlərinin faydalı olmasına təsir edən əsas faktor hansıdır?
- nəqliyyat vasitələrinin rəngi
  - nəqliyyat vasitələrinin köhnəliyi
  - √ nəqliyyat vasitələrinin yükqaldırma qabiliyyəti
  - nəqliyyat vasitələrinin xarici görünüşü
  - nəqliyyat vasitələrinin yeniliyi
283. Texnika və avadanlıqların texniki təmiri ASM-in infrastrukturunun hansı bölgüsünə daxildir
- Üçüncü bölgü
  - Beşinci bölgü
  - İkinci bölgü
  - √ Birinci bölgü
  - Dördüncü bölgü
284. Kolbasa məmulatlarını daşımaq üçün hansı növ nəqliyyat vasitələrində istifadə edilir?

- traktorlardan
- √ avtonəqliyyatdan, dəmir yolu, su yolu nəqliyyatından
- minik maşınlarında
- kombaynlardan
- avtobuslardan

285. Kolbasa məmulatının qablaşdırılmasında və saxlanılmasında və daşınmasında istifadə edilən taralar hansılardır?

- plastik kütlədən hazırlanan yeşiklər
- fərqli avtomobillər
- karton və taxta qutular
- √ Polietilen yeşiklər və yeşik konteyrlər
- əl və qoltuq arabalar

286. Çay öz xüsusiyyətinə görə necə məhsuldur?

- √ higriskopik
- astarakopik
- kosmopik
- tariskopik
- mikroskopik

287. Xırda yarpaqlı çaylar üçün və ya qutunun üzərinə hansı söz yazılmalıdır?

- kiçik sözü
- enli sözü
- yaşıl sözü
- qara sözü
- √ xırda sözü

288. Nəqliyyat-yol xidmətinin yaxşılaşdırılmasını hansı amillər təsir göstərir?

- √ yüklərin doldurulması-boşaldılması işlərinin mexanikləşmə səviyyəsinin artması
- müxtəlif nəqliyyat növlərinin zəif əlaqələndirilməsi
- yolların yenidən qurulması və örtüklənməsi
- yüklərin xarakterinin müxtəlifliyi
- yüklərin doldurulmasının başqa sahələrlə əlaqələndirilməsi

289. Azərbaycanda bərk örtüklü yolların uzunluğu təxminən neçə min km-ə bərabərdir?

- √ 27,9 min km
- 11,2 min km
- 13,1 min km
- 25,1 min km
- 10,1 min km

290. Tez xarab olan yüklərin daşınmasında hansı nəqliyyat növündən istifadə edilməlidir?

- xüsusi təyinatlı maşınlardan
- √ avtomobil refrerjatorlardan
- vaqonlardan
- arabalardan
- yük avtomobillərindən

291. Ət məhsullarının qablaşdırılmasında hansı bankalardan istifadə edilir?

- √ germetik bankalardan
- hermetik bankalardan
- dermetik bankalardan
- barmetik bankalardan

- sermetik bankalardan

**292.** Şərablar 1000 km-dan çox məsafəyə daşındıqda markalı tünd və desert şərablarının təminatlı saxlanılma müddəti neçə ay olmalıdır?

- 6 ay
- 5 ay
- ✓ 3 ay
- 2 ay
- 7 ay

**293.** Çəlləklərdə saxlanılan məhsulların ambarlarda hansı rütubətdə saxlanılmasını müəyyən edin?

- ✓ 75-80 %
- 50-60 %
- 40-50 %
- 30-40 %
- 65-70 %

**294.** Şərab, şampan və konyak qablaşdırılarkən, qutu, yeşik və butulkalar nə edilməlidir?

- nişanlanmalıdır
- qaynadılmalıdır
- soyudulmalıdır
- pasterezasiya olunmalıdır
- ✓ markalanmalıdır

**295.** Şərabların qablaşdırılması, markalanması, saxlanması hansı müəyyən olunan qayda ilə aparılır?

- ✓ qüvvədə olan normativ-texniki sənədlərə və təlimatlara əsasən
- qəbul olunmuş qərarlara əsasən
- müəssisənin rəhbərliyinin əmrinə əsasən
- müəssisə rəhbərliyinin sərəncamına əsasən
- qüvvədə olan qanun və qaydalara əsasən

**296.** Meyvələrin qablaşdırılmasının üçüncü üsulu üzrə qablaşdırılmasını müəyyən edin?

- ✓ şaxmat qaydası üzrə qablaşdırma
- diəqonal cərgə üzrə qablaşdırma
- dalğavari cərgə üzrə qablaşdırma
- əyri üzrə qablaşdırma
- düz cərgə üzrə qablaşdırma

**297.** Alma və armudun qablaşdırılmasında neçə üsuldan istifadə edilir?

- bir üsuldan
- ✓ üç üsuldan
- dörd üsuldan
- beş üsuldan
- iki üsuldan

**298.** Nəqliyyat tarası hansı taraya deyilir?

- daxili taralara
- yaşıl taralara
- qırmızı taralara
- üst taralara
- ✓ xarici taralara

**299.** Hansı taraya ilk tara və ya istehlak tarası deyilir?



- √ daxili taralar
- alt taralar
- üst taralar
- istehsal tarası
- xarici taralar

300. Maşınların sazlığını və onun istənilən hissələrinin dəyişdirilməsi və ya bərpa edilməsi hansı təmirə aiddir

- cari təmirə
- əsassız təmirə
- √ əsaslı təmirə
- açıq təmirə
- orta təmirə

301. Kənd təsərrüfatına xidmət göstərən sahələr ASM-nin infrastrukturunun hansı bölgüsünə (sırasına) aiddir

- √ 1-ci bölgüyə
- 3-cü bölgüyə
- 4-cü bölgüyə
- 5-ci bölgüyə
- 2-ci bölgüyə

302. K/t məhsullarının daşınması , saxlanması və satışı mərhələlərində ən vacib tədbir hansıdır

- Məhsulların qablardan boşaldılması
- √ Məhsulların qablaşdırılması
- Məhsulların satışa çıxarılması
- Məhsulların anbarlara doldurulması
- Məhsulların bazarlara daşınması

303. Funksional təyinatına görə bitki mühafizəsi sistemi xidməti ASK infrastrukturunun hansı sferasında fəaliyyət göstərir

- √ Birinci
- İkinci
- Beşinci
- Dördüncü
- Üçüncü

304. Funksional təyinatına görə elektrifikasiya xidməti ASK infrastrukturunun hansı sferasına aiddir

- Dördüncü
- Beşinci
- √ Birinci
- İkinci
- Üçüncü

305. Kolbasa məmulatları ət emalı müəssisələrindən yerli satışa hansı nəqliyyatla daşınır?

- sanitariya pasportu olmayan ixtisaslaşdırılmamış üstü örtülü avtonəqliyyatda
- fərqli avtomobillərdə
- sanitariya pasportu olmayan digər avtonəqliyyatlar
- kuzovlu avtonəqliyyatda
- √ sanitariya pasportu olan ixtisaslaşdırılmış avtonəqliyyatdan

306. Kolbasa məmulatının qablaşdırılmasında yeşik və konteynlərdən istifadə edilməsi məmulatının daşınma və saxlanma zamanı baş verən hansı göstəricinin azalmasına səbəb olur?

- √ təbii itkilərin
- ümumi gəlirin
- xalis məhsulun

- xalis gəlirin
- son məhsulun

**307.** Çayın saxlanması texnologiyası necədir?

- √ çayı havası dəyişdirilən quru və təmiz anbarlarda döşəmədən 10-15 sm yuxarı divarlardan 50 sm aralı taxta altlıqlar üzərində ştəbil qaydasında 10-12 yeşik yığıb saxlamaq lazımdır
- çayın havası dəyişdirilmədən və geniş anbarlarda döşəmədən 20-30 sm yuxarı olmaqla saxlamaq lazımdır
- çayı torbalara doldurub anbarların çardaqlarında saxlanması əlverişlidir
- çayın saxlanılmasında vaqon və konteyrlərdən istifadə etmək lazımdır
- çayı saxlamaqdan ötrü uzun və işıqlı anbarlarda döşəmədən 30-50 sm yuxarı olmaqla saxlamaq vacibdir

**308.** Nəqliyyat tarasının markalanması yarlıq yapışdırılmaqla aparılır və üstündə nə qeyd edilir?

- netto kütləsi
- qablaşdırma tarifi və saxlanma şəraiti
- əmtəə nişanı və müəssisənin rəhbərinin adı və soyadı
- √ əmtəə nişanı və istehsal müəssisənin adı, onun ünvanı
- əmtəə nişanı və müəssisənin mühəndisinin adı və atasının adı

**309.** Qeyri-normal vəziyyətdə olan yollarda nəqliyyatın hərəkət sürəti neçə dəfə aşağı düşür?

- 5-5.5 dəfə
- 4-4.5 dəfə
- 3-3.5 dəfə
- √ 2-2.5 dəfə
- 1-1.5 dəfə

**310.** Nəqliyyat işlərinin səmərəliliyi hansı amillərdən asılıdır?

- yolların uzunluğundan
- yolların qısalığından
- √ yolların vəziyyətindən
- yolların yaxınlığından
- yolların hamarlığından

**311.** Məhsulların daşınması və istehlakçıya çatdırılmasında hansı xidmətin rolu böyükdür?

- baytarlıq xidmətinin
- sanitariya xidmətinin
- rabitə xidmətinin
- √ yol-nəqliyyat xidmətinin
- aqrokimya xidmətinin

**312.** Adi desert və tünd şərəblərin, markalı süfrə şərəblərinin və şampan şərəblərinin saxlanılma müddəti neçə ay olmalıdır?

- 4 ay
- 5 ay
- 1 ay
- √ 2 ay
- 3 ay

**313.** Şərəbləri hansı vaqonlarda daşıyırlar?

- √ izometrik vaqonlarda
- diometrik vaqonlarda
- rizometrik vaqonlarda
- spidometrli vaqonlarda
- siometrik vaqonlarda

- 314.** Butulkalarda yeşiklərə yığılmış şərabları bir qayda olaraq neçə metr hündürlüyündə yığırlar?
- bir metr hündürlüyündə
  - beş metr hündürlüyündə
  - dörd metr hündürlüyündə
  - üç metr hündürlüyündə
  - ✓ iki metr hündürlüyündə
- 315.** Tərəvəzləri qablaşdırmaq üçün hansı taralardan istifadə edirlər?
- karton qutulardan
  - dəmir yeşiklərdən
  - ✓ səbətlərdən, kisələrdən, konteynerlərdən
  - iki gözlü yeşiklərdən
  - taxta qablardan
- 316.** Almanın hansı sortları şaxmat qaydası üzrə qablaşdırılır?
- qaba sortları
  - yumşaq sortları
  - ✓ zərif sortları
  - kobud sortları
  - çürük sortları
- 317.** Meyvələrin qablaşdırılmasında birinci üsulu müəyyən edin?
- dalğavari cərgə üzrə
  - iki cərgəli
  - ✓ düz cərgə üzrə
  - üç cərgəli
  - əyri cərgə üzrə
- 318.** Hansı tara malla birlikdə alıcıya verilir?
- ✓ daxili və istehlak tarası
  - istehlak tarası
  - istehsal tarası
  - xarici tara
  - üst və alt tara
- 319.** ərzaq məhsullarının saxlanması üçün düzgün təşkilində miqdar və keyfiyyətcə yaxşı qalmasında hansı amillərin rolu böyükdür?
- ✓ tara və qablaşdırıcı materialları
  - anbar və soyuducuları
  - məhsulların standartlara uyğun olması
  - səriştəli iş qüvvəsinin
  - xüsusi təyinatlı nəqliyyat vasitələri
- 320.** Funksional təyinatına görə informasiya xidməti ASK-nın infrastrukturunun hansı sferasına mənsubdur
- 1-ci sferaya
  - 5-ci sferaya
  - 4-cü sferaya
  - 3-cü sferaya
  - ✓ 2-ci sferaya
- 321.** Funksional təyinatına görə meliorasiya və su təchizatı xidməti ASK-nın hansı sferasında fəaliyyət göstərir
- 2-ci sfera
  - ✓ 1-ci sfera

- 5-ci sfera
- 4-cü sfera
- 3-cü sfera

322. Nəyin xarakterindən asılı olaraq nəqliyyat növlərinin seçilməsi mühüm əhəmiyyət kəsb edir?

- √ yüklərin
- əmtəələrin
- taraların
- məhsulların
- heyvanların

323. Şərab 1000 km-dən az məsafəyə daşınırsa saxlanma müddəti nə qədər ola bilər?

- 5 ay
- √ 1 ay
- 2 ay
- 3 ay
- 4 ay

324. Şərablar vaqonlarda hansı selsi (C) temperaturda daşınmalıdır?

- 7-14 C
- 5-10 C
- 6-12 C
- √ 8-16 C
- 9-18 C

325. Şərablar butulkalarda saxlandıqda anbar havasının nisbi rütübətlik neçə faiz olduğunu müəyyənləşdirin?

- 30 faiz
- √ 75 faiz
- 70 faiz
- 50 faiz
- 40 faiz

326. Ayrı-ayrı tip şərabların bioloji stabilliyini təmin etmək üçün hansı üsuldən istifadə edilir?

- butulkalarda steril doldurmanın tətbiqi
- butulkalarda pasterizasiya edilmədən doldurma
- √ butulkada pasterizasiya, qaynar doldurma və soyuq steril doldurma
- çələklərdə soyuq pastterizasiya
- bankalarda soyuq steril doldurma

327. Alma və armudun qablaşdırılmasının ikinci üsulunu müəyyən edin?

- düz cərgə üzrə
- dalğavari cərgə üzrə qablaşdırma
- √ dioqonal cərgə üzrə qablaşdırma
- əyri cərgə üzrə qablaşdırma
- şahmat qaydası üzrə qablaşdırma

328. Qablaşdırıcı materiallar meyvələrin hansı xüsusiyyətlərindən asılı olaraq dəyişir?

- √ zərif və ya kobud
- sərt və ya yumuşaq
- hamar və ya çıxıntılı
- yumru və ya uzunsov
- böyük və kiçik

329. İçərisinə məhsul qablaşdırılmış daxili taralar əlavə olaraq hansı taralara yığılır?

- yaşıl taraya
- üst taraya
- ✓ xarici taraya
- daxili taraya
- qırmızı taraya

330. Daxili taralar necə adlanır

- ✓ ilk tara və ya istehlak tarası
- xarici tara
- mükəmməl tara
- sintetik tara
- qoruyucu tara

331. Quru sulfidləşdirilmiş məhsulları (tərəvəzi) istehlak edərkən nəyi unutmaq olmaz?

- məhsulun soyudulmasını
- ✓ məhsulun onlardan təmizlənməsini
- məhsulların soyuducuda saxlanması
- məhsulun qurudulmasını
- məhsulun dondurulmasını

332. İstehsalat soyuducuları müəssisənin nəyi adlandırılır?

- ✓ məhsulların tez dondurulması və saxlanması üzrə sexi və sahəsi
- məhsulların yaxşılaşdırılması üzrə sahəsi
- məhsulların bazara çıxarılması üzrə sahəsi
- məhsulların saxlanması və satılması üzrə sahəsi
- məhsulların çeşidlənməsi üzrə sahəsi

333. Meyvə-tərəvəz şirələrinin saxlanması üçün ən əlverişli üsul hansıdır?

- mexaniki strelizə
- mexaniki strantizə
- mexaniki startizə
- mexaniki stantizə
- ✓ mexaniki sterilizə

334. Tərəvəzin mexaniki yolla sterilizə edilməsində hansı maddələrin tətbiqi böyük əhəmiyyət kəsb edir?

- antiteptiklərin
- antiqormanların
- antiqeptiklərin
- ✓ antiseptiklərin
- antidortların

335. Qurutmanın (məhsulların) hansı üsulunda məhsullar vakkumda tez müddətə dondurulur?

- ✓ sublimasiya qurutma üsulunda
- quşlamasiya qurutma üsulunda
- qablamasiya qurutma üsulunda
- qublamasiya qurutma üsulunda
- duzlamasiya qurutma üsulunda

336. K/t-nın məhsullarının sortlaşdırılması hansı iş prosesinə aid edilir?

- məhsulların ilkin qablaşdırılması
- məhsulların qablara doldurulması

- ✓ məhsulların ilkin emalı
- məhsulların ilkin yığılması
- məhsulların ilkin satışı

337. Sosial infrastruktur obyektlərindən olan idman təşkilatları formalaşma mənbələrinə görə hansı qrupa daxildir?

- beşinci qrupa
- üçüncü qrupa
- ✓ ikinci qrupa
- birinci qrupa
- dördüncü qrupa

338. Məqsədli təyinatına görə sosial infrastrukturun məktəb və məktəbəqədər müəssisələri hansı qrupa daxildir?

- üçüncü qrupa
- beşinci qrupa
- dördüncü qrupa
- birinci qrupa
- ✓ ikinci qrupa

339. Mənzil-kommunal təsərrüfatı xidməti sosial prosesdə iştirakına görə hansı qrupa aiddir?

- dördüncü qrupa
- üçüncü qrupa
- ✓ ikinci qrupa
- birinci qrupa
- beşinci qrupa

340. İstehsal olunan məhsulların və onun emalının istehsalçılara çatdırılmasını təmin edən elm sahəsinə nə deyilir?

- ticarət fəaliyyəti
- bazar fəaliyyəti
- ✓ aqromarketing fəaliyyəti
- emal fəaliyyəti
- nəqliyyat fəaliyyəti

341. Əmək şəraitinin yaxşılaşdırılması xidməti hansı qrupa daxildir?

- ✓ birinci qrupa
- ikinci qrupa
- üçüncü qrupa
- dördüncü qrupa
- beşinci qrupa

342. Məqsədli təyinatına görə sosial infrastrukturunun formalaşma mənbələri yerləşdiyi ərazi bütün obyekt və xidmətlərin sosial prosesdə iştirakı neçə qrupa bölünür?

- bir qrupa
- ✓ iki qrupa
- dörd qrupa
- beş qrupa
- üç qrupa

343. İstehsal prosesində bilavasitə iştirak etməyən və sosial dəyər yaratmayan infrastruktur sahəsi hansıdır?

- ✓ sosial
- parasional
- institusional
- istehsal
- rasional

344. Kənd əhalisinin sosial-məişət şəraitinin yaxşılaşdırılması hansı infrastrukturunun vəzifəsidir?

- institusional
- porasional
- rasional
- istehsal
- ✓ sosial

345. Sosial infrastruktur obyektlərinin sosial prosesdə iştirakını neçənci qrupa aid edilir?

- beşinci qrupa
- birinci qrupa
- ✓ ikinci qrupa
- üçüncü qrupa
- dördüncü qrupa

346. Məişət xidməti müəssisələri sosial prosesdə iştirakına görə hansı qrupa daxildir?

- birinci qrupa
- beşinci qrupa
- dördüncü qrupa
- üçüncü qrupa
- ✓ ikinci qrupa

347. Texniki təhlükəsizlik xidməti hansı qrupa mənsubdur, müəyyənəldirin?

- ikinci qrupa
- dördüncü qrupa
- beşinci qrupa
- üçüncü qrupa
- ✓ birinci qrupa

348. Müəssisələrin hesabına təsərrüfat bölmələrində yaradılan obyektlər hansı qrupa aid edilir?

- ✓ birinci qrupa
- beşinci qrupa
- dördüncü qrupa
- üçüncü qrupa
- ikinci qrupa

349. Məhsuldar qüvvələrin əsas tərkib hissəsi olan insanlar üçün normal həyat şəraiti yaradılmasında, işçi qüvvəsini təkrar istehsalı prosesində bilavasitə iştirak edən infrastruktur sahəsi necə adlanır?

- ✓ sosial
- parasional
- institusional
- rasional
- istehsal

350. Sosial infrastruktur obyektlərindən biri olan ticarət müəssisələri formalaşma mənbəyinə görə hansı qrupa daxildir?

- birinci qrupa
- dördüncü qrupa
- ✓ ikinci qrupa
- beşinci qrupa
- üçüncü qrupa

351. Sağlamlıq müəssisələri sosial prosesdə hansı qrupda fəaliyyət göstərirlər?

- birinci qrupa
- beşinci qrupa
- dördüncü qrupa
- üçüncü qrupa
- ✓ ikinci qrupa

352. İstehsal prosesində işçilərin istirahətinin təşkili xidmətinin mənsub olduğu qrup hansıdır?

- dörüncü qrup
- ikinci qrup
- ✓ beşinci qrup
- üçüncü qrup
- beşinci qrup

353. Sosial infrastruktur obyektləri k/t müəssisələrinin yaşayış məntəqələri ərazisində yerləşən əhalini mənzil kommunal və məişət ehtiyatlarının ödənilməsinə və dövlət resursları hesabına yaradılan xidmət sahələri hansı qrupa aid edilir?

- beşinci qrupa
- birinci qrupa
- ✓ ikinci qrupa
- üçüncü qrupa
- dördüncü qrupa

354. Öz tərkibinə bir sıra istehsal və qeyri-istehsal sferasını daxil edən və işçi qüvvəsini təminatı üzrə xidmət göstərən sahələr kompleksi necə adlanır?

- ✓ sosial infrastrukturu
- parasional infrastrukturu
- rasional infrastrukturu
- institusional infrastrukturu
- istehsal infrastrukturu

355. 1930-cu illərin axırlarında Mil-Muğan, Şirvan bölgələrində bir sıra hansı xəstəliklər yayılmışdır

- soyuqdəymə
- ✓ yoluxucu
- revmatizm
- vərəm
- brüsselaz

356. İndiki şəraitdə maddi-texniki təminat xidmətini hansı təşkilat yerinə yetirir

- Libirlizinq
- Avrolizinq
- Azərlizin
- Asyalizinq
- ✓ Aqrolizinq

357. Bölgələrdə yayılmış yoluxucu xəstəliklər necə adlanır?

- hepatit
- ✓ taun-vəba
- difteriya
- qarın yatalağı
- qripp

358. Bitki mühafizəsi sistemi hansı infrastruktur sahəsinə aiddir

- ✓ İstehsal infrastrukturuna
- İnstitusional infrastrukturuna



- Rasional infrastrukturuna
- Sosial infrastrukturuna
- İstehlak infrastrukturuna

**359.** K/t bitkilərinin məhsuldarlığına təsir edən amillər içərisində əhəmiyyətli hansıdır?

- hibrələr
- tübrələr
- sübrələr
- ✓ gübrələr
- hubrələr

**360.** Aqrokimya xidmətinin əsas vəzifəsi nədən ibarətdir?

- Su təchizatı işlərini kimyalaşdırmaq
- Kənd təsərrüfatı sularını idarə etmək
- Kənd təsərrüfatı məhsullarını saxlamaq
- ✓ Bitkilərin zərərvericilərinə, xəstəliklərinə və əlaq otladan mühafizə xidmətlərini yerinə yetirmək
- Təsərrüfatları istehsal vasitəsilə təmin etmək

**361.** Meliorasiya və irriqasiya ətraf mühitə hansı təsiri göstərir

- ekoloji sanitar təsir
- ekoloji zərərli təsir
- ekoloji yoluxucu təsir
- ekoloji sintetik təsir
- ✓ ekoloji gigiyenik təsir

**362.** K/t istehsalının stabilliyinə təsir göstərən ən mühüm amil hansıdır?

- ✓ üzvi gübrələrin düzgün tədarükü və verilməsi
- üzvi və mineral gübrələrin qablanması
- üzvi gübrələrin anbarlara yığılması
- mineral gübrələrin lafetlərlə daşınması
- mineral gübrələrin miqdarının artırılması

**363.** Kənd təsərrüfatı bitkilərinin mühafizəsi üçün hansı xidmət sahəsi fəaliyyət göstərir?

- bitkilərin əkilməsi sistemi
- bitkilərin müdafiə sistemi
- ✓ bitkilərin mühafizəsi sistemi
- bitkilərin daşınması sistemi
- bitkilərin yığılması sistemi

**364.** Bazar ili hansı dövrü əhatə edir

- ✓ k/t bitkilərinin məhsullarının yığılması və satışa hazırlanması, gələn təqvim ilində yeni məhsulun yığılmasına qədər olan dövr
- k/t məhsullarının yığılması müddəti
- k/t bitkilərinin əkilməsi dövrü
- k/t məhsullarının yığılması dövrü
- k/t məhsullarının bazara çıxarılması dövrü

**365.** Nəqd bazarı ilə fyuçers bazarı qiymətlərinin arasındakı fərq necə adlanır

- maziş
- qaziş
- ✓ bazis
- saziş
- daziş

366. Birinci taxıl satışı kooperativi hansı ölkədə neçənci ildə yaradılmışdır
- 1987-ci ildə Boliviya
  - 1978-ci ildə ÇXR –də
  - 1968-ci ildə Kanadada
  - 1958-ci ildə Böyük Britaniya
  - ✓ 1858-ci ildə ABŞ-da
367. Elmi-tədqiqat, idarəetmə, maliyyə-kredit və mühafizə arakterli xidməti həyata keçirən infrastruktur necə adlanır
- ✓ institusional
  - mosial
  - istehsal
  - rasiona
  - sosial
368. Fermer təşkilatı kimi kooperativləri kimlər yarada bilər
- ✓ əkinçi fermerlər və digər k/t müəssisələri
  - kənd bələdiyyələri tərəfindən
  - şəhər icra hakimiyyəti tərəfindən
  - bələdiyyə təşkilatları
  - rayon icra hakimiyyəti orqanları
369. Bazisin azalması hansı əlamət gözlənilir
- fərqli əlamət
  - oxşar əlamət
  - orta əlamət
  - pis əlamət
  - ✓ yaxşı əlamət
370. İnfrastruktur sahələrində əsas fondların yaradılmasına və istehlakına, həmçinin maddi istehsalın digər formada inkişafına sərmayə qoyuluşu hansı formada həyata keçirilir?
- Kapital kontraksiya formasında
  - Kapitalın mənimsənilməsi formasında
  - Kapitalın dondurulması formasında
  - ✓ Kapital qoyuluşları formasında
  - Kapitalın hərəkəti formasında
371. Ölkəmizin aqrar sahəsində fyuçers kontraktları bazarı mövcuddurmu?
- ✓ mövcuddur
  - təşkli proqnozlaşdırılır
  - XX əsrin ortalarında
  - XX əsrin əvvəlində
  - mövcud deyil
372. Mütərəqqi üsulların idarəetmədə tətbiqi, üquq mühafizə orqanlarının müvafiq xidmətləri maliyyə-kredit, gömrük və müdafiə xarakterli xidmətlər hansı infrastruktur sahəsinə daxildir?
- Sosial
  - Rasiona
  - Masional
  - ✓ İnfstitusional
  - İstehsal
373. Dünyanın hansı ölkəsində birinci taxıl satışı kooperativi yaradılmışdır

- Yaponiyada
- İngiltərədə
- Kanadada
- √ ABŞ-da
- Fransada

**374.** İstehsal olunmayan məhsulun (əmtənin) birjada alınıb satılması prosesi necə adlanır

- Birja ticarəti
- məhsul ticarəti
- əmtəə ticarəti
- Myuçer ticarəti
- √ Fyuçers ticarəti

**375.** İnformasiya təminatı nə deməkdir?

- √ müvafiq informasiyaların fermerlərə müxtəlif yollarla çatdırılması
- müvafiq informasiyaların fermerlərə vaxtında çatdırılması
- müxtəlif informasiyaların hüquq mühafizə orqanlarına çatdırılması
- müxtəlif informasiyaların fermerlərdən gizlədilməsi
- müxtəlif informasiyaların fermerlərdən alınması

**376.** Kooperativ fermer təşkilatı hansı qurumlar tərəfindən yaradıla bilər?

- √ kooperativ xidmət təşkilatı kimi əkinçi fermerlər və digər k/t müəssisələri tərəfindən
- bitki mühafizəsi xidməti tərəfindən
- baytar həkimləri tərəfindən
- bələdiyyələr tərəfindən
- şəhər icra hakimiyyəti tərəfindən

**377.** K/t-da aqrotexnika xidməti kooperativlərinin təşkili hansı zərurətdən doğur?

- K/t bitkilərinin aqrotexniki tələblərə uyğun olaraq becərilməsindən
- K/t-da əkinçiliklə heyvandarlığı əlaqələndirilməsindən
- K/t bitkilərinin baytarlıq tələblərinə uyğun olaraq biçilməsindən
- K/t bitkilərinin zootexniki tədbirlərə uyğun olaraq əkilməsindən
- √ K/t-da aqrotexniki qaydalara uyğun olaraq əkinçiliyin inkişaf etdirilməsindən

**378.** Fyuçers bazarında bazis üzrə itki nədən xəbər verir

- gəlirin itirilməməsini
- √ mənfəətin itirilməsini
- xeyirin əldə edilməsini
- xalis mənfəətin qazanılmasını
- gəlir əldə edilməsini

**379.** Fyuçers birjasında bazis üzrə qənaət nəyi əldə etməyə səbəb olur

- əlavə xalis ticarət kəsininə
- √ əlavə xalis ticarət gəliri
- əlavə əmtəəlik məhsul
- əlavə məhsul istehsalı
- əlavə xərclərin miqdarı

**380.** Taxıl satışını təşkil etmək üçün birinci kooperativ hansı ölkədə yaradılmışdır?

- Fransada
- √ ABŞ-da
- Almaniya
- Belçikada

- Böyük Britaniyada

**381.** Birja ticarətində fyuçers bazarı nəyi proqnozlaşdırma mexanizminə çevrilir

- məhsul istehsalını proqnozlaşdırın
- bazarı proqnozlaşdırın
- məsrəfi proqnozlaşdırın
- əmək sərfini proqnozlaşdırın
- ✓ qiyməti proqnozlaşdırın

**382.** Spreddinqin mahiyyəti nədir

- ✓ ucuz alış üzrə və baha kontraktların satışı üzrə əməliyyatlar
- ucuz kontraktların alışı
- bahalı alış üzrə əməliyyatlar
- ucuz kontraktların satışı
- qiymətli əməliyyatların həyata keçirilməsi

**383.** Fyuçers sazişlərində spredinqin mahiyyəti nədir?

- üç müxtəlif kontraktlarda məhsulun eyni vaxtda göndərilməsi
- məhsulların fyuçers bazarına gətirilməsi
- müxtəlif vaxtlarda məhsulun satışa göndərilməsi
- məhsulların təcili satışa göndərilməsi
- ✓ iki müxtəlif fyuçers sazişlərində eyni məhsulun eyni vaxtda alış və satışa müxtəlif müddətlərdə göndərilməsi

**384.** Fyuçers bazarı hansı funksiyaları yerinə yetirir

- ✓ infrastrukturu formalaşdırın
- Gəliri formalaşdırın
- Alıcını cəlb etmə
- əməyi sərf edən
- qiyməti formalaşdırın

**385.** Fyuçers kontraktlarında qiymət fərqi görə müxtəlif tip sazişləri müəyyən edin

- Müəssisə arası müəssisədaxili
- Rayondaxili, rayonlararası
- ✓ bazardaxili, bazarlararası, əmtəələrarası
- Ölkədaxili, ölkələrarası, dövlətarası
- Şəhərlərarası, şəhərdaxili

**386.** Fyuçers kontraktlarında qiymət fərqi görə neçə tip saziş fəaliyyət göstərir

- iki tip
- beş tip
- dörd
- ✓ üç tip
- bir tip

**387.** Fyuçers sazişləri bazarında qiymətin dinamikasını proqnozlaşdırmaq üçün hansı metodlardan istifadə olunur?

- ✓ əsaslı və tətbiqi
- təhlil-sintez
- normativ metod
- balans
- statistik qruplaşdırma

**388.** Ölkədə maliyyə-kredit sistemində fyuçers bazarı hansı faktor kimi çıxış edir

- bazarı stabilləşdirici
- əməyi stabilləşdirici
- əmtəə stabilləşdirici
- ✓ qiyməti stabilləşdirici
- gəliri stabilləşdirici

**389.** Qiymət siyasətində fyuçers ticarətinin müsbət tərəfi nədir

- onun sadə olması
- onun bazara təsir etməsi
- onun proqnozlaşdırıcı olması
- ✓ onun sabitləşdirici olması
- onun qeyri-stabil olması

**390.** Təsərrüfatlarda konkret şəraitdən asılı olaraq qabaqcıl aqrotexnika və mexanikləşmə nailiyyətlərini ən yüksək formada tətbiq etmək üçün hansı xidmət növündən istifadə edilir?

- elmi şuralar
- elmi texniki tərəqqi
- elmi informasiya
- ✓ elmi-tədqiqat
- elmi konfranslar

**391.** Taxıl satışı kooperativlərinin əsas vəzifəsi və məqədini müəyyən edin

- bu kooperativlər digər kooperativlərlə birləşərək böyük həcmdə buxanalar inşa edirlər
- bu kooperativlər kiçik həcmli anbarlar inşa edir və orada fermerlər baha qiymətə yəni çox haqq ödəməklə taxıllarını o anbarlarda bir ay müddətinə saxlayırlar
- ✓ bu kooperativlər nəhəng taxıl anbarları inşa edir və fermerlər öz taxıllarını bu anbarda az məbləğdə haqq ödəməklə müəyyən müddətə, yəni satmaq qərarına gəlincə saxlaya bilirlər
- bu kooperativlər böyük həcmdə soyuducular inşa edərək fermerlərə icarəyə verirlər
- bu kooperativlər heyvandarlıq məhsullarını emal edirlər

**392.** Taxıl satışının təşkili üzrə birinci kooperativ neçənci ildə təşkil edilməsidir?

- 1999-cu ildə
- ✓ 1858-ci ildə
- 1958-ci ildə
- 1978-ci ildə
- 1988-ci ildə

**393.** İstehsalata faydalı lakin qeyri məhsuldar xidmət göstərən xidmət sahəsi hansı ifrastruktura aiddir?

- istehsal
- rasional
- proporsional
- ✓ institusional
- sosial

**394.** Regional ifrastrukturu müəyyən edin

- Xalq təsərrüfatı ifrastrukturu
- Emal müəssisələrinin ifrastrukturu
- ✓ Dağlıq Qarabağ muxtar vilayətinin ifrastrukturu
- Meşə təsərrüfatı ifrastrukturu
- Kənd təsərrüfatı ifrastrukturu

**395.** Ölkə iqtisadiyyatının istehsal və qeyri istehsal sahələrinə xidmət göstərən ifrastrukturu müəyyən edin

- ✓ Xalq təsərrüfatı ifrastruru

- Meşə təsərrüfatı infrastrukturunu
  - Elevator təsərrüfatı infrastrukturunu
  - Fermer təsərrüfatı infrastrukturunu
  - Kənd təsərrüfatı infrastrukturunu
- 396.** Bitki mühafizəsi, baytarlıq , aqrokimya, texniki təmir, hüquq,elmi təminat və informasiya xidməti hansı infrastruktur xidmət sahələrinə aiddir
- Sosial
  - ✓ İstehsal
  - Rasional
  - Proporsional
  - İnstitusional
- 397.** Faydalı lakin qeyri məhsuldar xidmət göstərən infrastruktur sahəsi hansıdır
- Proporsional
  - İstehsal
  - Rasional
  - Sosial
  - ✓ İnstitusional
- 398.** İdarəetmədə mütərəqqi üsulların tətbiqi, hüquq-mühafizə orqanlarının müvafiq xidmətləri, maliyyə-kredit xidmətləri, gömrük və müdafiə xarakterli xidmətlər hansı infrastruktura daxildir?
- sosial
  - rasional
  - ✓ institusional
  - proporsional
  - istehsal
- 399.** Dövlətin məqsədli investisiya proqramının həyata keçirilməsi üçün büdcədən kənar nə fondu yaradılır?
- ✓ investisiya fondu
  - subsidiya fondu
  - kapital fondu
  - inkişaf fondu
  - innovasiya fondu
- 400.** əsas fondların yaradılmasına və təkrar istehsalına, habelə maddi istehsalın digər formada inkişafına sərmayə yönəldilməsi hansı şəkildə həyata keçirilir?
- kapitalın dondurulması şəkildə
  - ✓ kapital qoyuluşları şəkildə
  - kapital kontraktasiya şəkildə
  - kapitalın hərəkəti şəkildə
  - kapitalın yazılması şəkildə
- 401.** Aqrar-sənaye müəssisələrinin istehsal etdiyi məhsulların infrastruktur sahələrinə investisiya qoyulmaması nəticəsində, müasir tələbata cavab verməməsi hansı nəticələrə gətirib çıxarır?
- məhsullar daşınaraq xırmana yığılır
  - məhsullar bazara çıxarılır
  - məhsullar qablaşdırılmır
  - ✓ məhsullar xarab olub tullantıya çevrilir
  - məhsullar yeni anbarlara yığılır
- 402.** Xarici ölkələrin hansında k/t-da bitkilərin suvarılması mütərəqqi üsullardan geniş istifadə edilir
- Fransa
  - ✓ İsrail

- İran
- İspaniya
- Turan

403. İnsanların əmək fəaliyyətində idarəetmə hansı xüsusiyyətə malik sahədir?

- ✓ İnsanların maddi nemətlər istehsalı prosesində ən mürəkkəb sahədir
- İdarəetmə insanları daima mühim vəziyyətdə saxlamaq üçündür
- İdarəetmə insanlar üçün bir həyatdır
- İdarəetmə insanların əmək fəaliyyətində bir mayakdır
- İdarəetmə insanların əmək fəaliyyətində insanları təsir altında saxlamaq üçün bir vasitədir

404. ASK infrastrukturunun idarə edilməsi nə deməkdir?

- İstehsalı idarəetmə əmək münasibətlərinin təkmilləşdirilməsidir
- İdarəetmə insanların birgə fəaliyyətinin məzmunudur
- ✓ İnsanların məqsədyönlü fəaliyyət qanunlarının və qanunauyğunluqlarının aşkar edilməsindən, prinsip funksiya və metodlarının müəyyənləşdirilməsidir
- İnsanları kütlə olaraq istehsalda idarə etməkdir
- İdarəetmədə elmi insanları təsir altında saxlamaqdır

405. ABŞ-da torpaq paylı hansı kolleclər elmi-tədqiqat xidmətini yerinə yetirir

- Oksford Universiteti
- Aqrar Fladelfiya Universiteti
- Aqrar kolleclər assosiasiyası
- Alazani Universiteti
- ✓ Ryurdyo Universiteti

406. ABŞ-da kənd təsərrüfatında hər fermerin konkret şəraitindən asılı olaraq qabaqcıl aqrotexnika mexanikləşmənin nailiyyətlərini ən yaxşı formada tətbiq etmək üçün hansı xidmətdən istifadə edilir

- ✓ Elmi-tədqiqat xidmətindən
- Elmi-əkinçilik xidmətindən
- Elmi-informasiya xidmətindən
- Aqrar-mühəndislik xidmətindən
- Elmi-istiqamətlər xidmətindən

407. Bəzi kooperativlər elmi-tədqiqat təşkilatları ilə əlaqə yaratmaqla hansı xidmətləri həyata keçirirlər

- ✓ Kənd təsərrüfatı bitkilərinin və heyvanların məhsuldarlığına təsir edən kimyəvi maddələrin ekoloji cəhətdən ən səmərəlisini tövsiyyə etmək xidmətini
- Mineral kübrələrin, herbisidlərin və isektsidlərin istifadəsini tövsiyyə etdirmək xidmətini
- bitkilərin və heyvanların xəstəliklərini və zərərvericilərinə qarşı mübarizəni dayandırmaq xidmətini
- Kimyəvi dərmanların, tətbiqini həyata keçirmək xidmətini
- Kimyəvi dərmanları, vitaminlərin, qarışıq yemin ən yaxşısını istehsal etmək xidmətini

408. ABŞ-da südlük fermalarda kooperativlər hansı xidmətləri göstərirdilər:

- Heyvanların dərilərini təmizləyirlər
- Heyvanların quruluşunu təkmilləşdirirlər
- İnəklərin tövlələrini təmizləyirlər
- Fermalarda dana və buzovları bəsləyirlər
- ✓ İnəklərin qısırlığını ləğv etmək üçün süni mayalandırma xidmətini göstərirlər

409. Fermerlər öz taxıllarını anbarlarda hansı şərtlərlə saxlayırlar:

- ✓ Az məbləğdə haqq ödəməklə satmaq qərarına gəlinə
- Satıcı tapana qədər
- Yeni məhsul yetişənə qədər

- Fermerlər taxıl anbarları inşa edənədək
- Cox məbləğdə haqq ödəməklə səpinə qədər olan vaxtadək

**410.** Taxıl satışı kooperativləri hansı işləri yerinə yetirirlər:

- Belə kooperativlər aqronomlar hazırlayır
- Taxıl zəmilərini təmizləyirlər
- Taxıl kombayınları istehsal edirlər
- Bostan məhsulları yetiriblər
- ✓ Taxıl anbarları inşa edirlər

**411.** ABŞ-da taxıl satışını təmin etmək üçün birinci kooperativ necənci ildə yaradılmışdır?

- 1848-ci ildə
- 1958-ci ildə
- 1950-ci ildə
- 1898-ci ildə
- ✓ 1858-ci ildə

**412.** Fyuçers sazişlərində bu şərtlər hansılardır?

- ✓ Qiymət və göndərilmə vaxtı
- Məhsulun həcmi
- Məhsulun çeşidi
- Məhsulun miqdarı
- Məhsulun keyfiyyəti

**413.** ASM infrastruktur sahələrinin idarəedilməsinin mahiyyəti nədən ibarətdir?

- ✓ idarəetmə prosesində insanların məqsədyönlü fəaliyyət qanunlarının və qanuna uyğunluqlarının aşkar edilməsindən prinsip, funksiya və metolarının müəyyənləşdirilməsindən
- insanları kütlə olaraq istehsalda idarəetməkdə
- idarəetmə elmi insanları təsir altında saxlanmasına nail olmaqdan
- istehsalın idarəetmə münasibətləri insanları və kollektivlərin idarəetmə prosesində mürəkkəb olmayan qarşılıqlı münasibətlərindən
- fəaliyyət zamanı əmək koperasiyası, mülkiyyət istehsal prosesinin yerinə yetirilməsindən

**414.** Hansı xarici ölkədə əkin sahələrinin suvarılması 100 faiz çiləyən və damcılardan qurğular vasitəsilə həyata keçirilir?

- Kanada
- Mozambik
- İspaniya
- Fransa
- ✓ İsrail

**415.** İdarəetmə nəzəriyyəsinə görə canlı aləm neçə komponentdən ibarətdir

- Fyuçers sazişi bağlandıqda neçə şərt irəli sürülür
- Üç
- ✓ İki
- Bir
- Dörd

**416.** Fond bazarlarında fyuçers və opsiyon satışlarındakı birinci fərq hansıdır?

- ✓ Fyuçers sövdələşmələrində müddət qoyuluşunun vacibliyi
- Fyuçers sazişlərində vaxtın müəyyən edilməsi
- Fyuçers sazişlərində tərəflərin bir-birini aldatmağa çalışmasıdır
- Fyuçers sövdələşmələrində məhsulun iştirak etməməsi
- Fyuçers sövdələşmələrində tərəflərin iştirak etməməsi



417. Fyuçers sövdələşmələrində daha bir fərqli cəhət hansıdır?

- Satıcıların məhsulu baha qiymətə sırımması
- Birjada məhsul bolluğu
- √ Onun mütləq birjanın hesablaşma palatasında qeydə alınması
- Kontraktların birjada alınıb satılması
- Alıcıların gözə görünməməsi

418. Fond bazarlarında fyuçers və opsiyon satışlarındakı üçüncü fərq hansıdır?

- Fyuçers sövdələşmələrində təhlükə olduqca azdır
- Fyuçers sövdələşmələrində məsuliyyət daşıyan tərəf yoxdur
- Fyuçers sövdələşmələrində risk təklükəsi yoxdur
- √ Fyuçers sövdələşmələrində təhlükə olduqca yüksəkdir
- Fyuçers sövdələşmələrində korrupsiya əlamətləri görünmür

419. Maliyyə fyuçers sövdələşmələri nədir?

- √ Standart sövdələşmələr
- Qeyri standart sövdələşmələr
- Əla sövdələşmələr
- Qeyri-münasib sövdələşmələr
- Münasib sövdələşmələr

420. Yaponiya və Skandinaviya ölkələrində fermerləri istehsal vasitəsi ilə təmin edən təşkilat hansıdır?

- Assosiasiyalar
- Xarici şirkətlər
- Dövlət
- təchizat təşkilatları
- √ Kooperasiyalar

421. Maşın dərnəkləri fermerlərin neçə faizini təşkil edir

- √ 20%-ni
- 30%-ni
- 50%-60%-ni
- 55-60%-ni
- 60-70%-ni

422. Avstriyada yaradılan dərnəklərin əsas vəzifəsi nədir.

- √ Texnika və nəqliyyat vasitələrinin alınmasını və səmərəli istifadə olunmasını təmin edir
- Toxum və kimyəvi maddələrin alınmasının və istifadə olunmasını və istifadə edilməsini təmin etmək
- Yeni alınan maşınların bazara çıxarılmasını təmin edir
- Sıradan çıxmış maşınların təmiri

423. Avstriya fermerləri maşın-traktor təminatı məsələlərini həll etmək üçün nə yaradırlar

- Seminarlar
- assosiasiyalar
- Kooperativlər
- Konfranslar
- √ Dərnəklər

424. Skandinaviya ölkələrində satılan kənd təsərrüfatı məhsullarının neçə faizi kooperasiyalara məxsusdur

- 95%
- 38-40%
- 60-70%

- √ 85-90%
- 75-80%

425. ABŞ-da istehsal olunan südün neçə faizini kooperasiyalar satır

- 50%
- 20%
- 90%
- 80%
- √ 70%

426. ABŞ-da istehsal olunan əmtəlik kənd təsərrüfatı məhsulunun necə faizini kooperativlər satır

- 60%
- 40%
- 50%
- √ 30 %
- 70%

427. ABŞ-da fermerlərin könüllü olaraq neçə faizi kooperativlərdə birləşmişlər

- √ 70%
- 90%
- 100%
- 80%
- 65%

428. Hansı ölkələrdə fermerlər 100 faiz kooperasiyalarda birləşmişlər

- Şimali Afrika ölkələrində
- √ Şimali Avropa ölkələrində
- Mozambikdə
- Brazilyada
- Kanadada

429. Qərbi Avropa ölkəsində fermerlərin neçə faizi kooperasiyalarda birləşmişlər

- 90%
- 60%
- 70%
- √ 80%
- 75%

430. Aşağıdakılardan ikinci nəyi müəyyən edir?

- Çatdırmanın qeyri-standart tarixini
- Çatdırmanın birja tərəfindən qadağan olunması
- Tərəflərdən birinin çatdırmanın vaxtının uzadılması
- Çatdırmanın qeyri-müəyyən vaxta qalması
- √ Çatdırmanın standart tarixini

431. Fond bazarlarında fyuçers və opsiya satışlarındakı ikinci fərqi müəyyən edin

- √ Fyuçers sövdələşmələri alqı-satqı sazişi deyil
- Fyuçers sövdələşmələri təsdiqlənmişdir
- Fyuçers sövdələşmələri birjada qeydiyyatdan keçir
- Fyuçers sövdələşmələri alqı-satqı sazişidir
- Fyuçers sövdələşmələri tərəfləri qane etmir

432. Sövdələşmələr birjaya müəyyən edilmiş qaydada noticələnilir və aşağıda üçüncü nəyi müəyyən edir

- ✓ Etibarlı qiymətli kağızların növlərini
- Qiymətdən düşmüş kağızların növlərini
- Qiymətsiz kağızların növlərini
- Müqavilə kağızlarının məhv edilməsi
- Dəftərxana kağızlarının növlərini

**433.** Bu sövdələşmələr birjaya müəyyən edilmiş qaydalar üzrə nəticələnir və aşağıdakılardan hansını müəyyən edir?

- kontragentlərin müasir səviyyəsini
- kontragentlərin ölçüyə gəlməyən tərəflərini
- kontragentlərin qeyri- standart həcmələrini
- ✓ kontragentlərin standart həcmələrini
- kontragentlərin standart olmayan həcmələrini

**434.** Fyuçers sövdələşmələri bazarı nəyə malikdir?

- Sidvidliyə
- Pakvidliyə
- Sakvidliyə
- Pikvidliyə
- ✓ Likvidliyə

**435.** Avstriya fermerlərin 50%-nə düşən torpaq sahəsi neçə hektar təşkil edir?

- 15.0 hektar
- 11.2 hektar
- 20 hektar
- ✓ 10 hektar
- 13 hektar

**436.** Avstriya fermerlərinin 43%-nə aid torpaqlar necə hektar təşkil edir

- 14.2 hek.
- 15.5 hek
- ✓ 10.5 hek
- 12.5 hek.
- 13.6 hek

**437.** Avstriya fermerlərinin neçə faizində torpaq sahəsi 50 hektar çoxdur

- 11%-də
- 16%-də
- 12%-də
- 10%-də
- ✓ 7%-də

**438.** Hər kombayna düşən biçin sahəsi

- 50 hektar
- ✓ 38 hektar
- 41 hektar
- 45 hektar
- 43 hektar

**439.** Avstriyanın fermer təsərrüfatlarında istifadə olunan hər traktora orta hesabla neçə hektar əkin sahəsi düşür.

- hər traktora 10,5 hektar
- hər traktora 11.8 hektar
- hər traktora 18.2 hektar

- √ hər traktora 7.2 hektar
- hər traktora 9,5 hektar

440. Avstriya fermerlərini elektrik cihaz ilə təmin olunma səviyyəsini göstərin

- Ölkə regionundan xeyli yüksək
- Fermerlərin əksəriyyətindən çox
- Fermerlərin bir çoxundan az
- Ölkə səviyyəsindən az
- √ Ölkə səviyyəsindən çox

441. Kooperasiyalara dövlət tərəfindən hansı köməkliklər göstərilir

- normativ aktların hazırlanmasına nəzarət
- √ Maliyyə və vegi köməkliyi
- İstehsalın planlaşdırılması
- Biznes planının tərtibi
- Hüquqi xidmətlər

442. Fyuçers müqavilələrinin əsas xüsusiyyətlərindən biri hansıdır?

- müqavilələrin əksər vaxt saxta olması
- √ həyata keçirilən əməliyyatlara təminatın yaranması
- həyata keçirilən əməliyyatların sığortalanmaması
- həyata keçirilən əməliyyatların qeydiyyatla alınmaması
- həyata keçirilən əməliyyatların tərəflər tərəfindən tanınmaması

443. Fyuçers əməliyyatlarında tərəflərin tam azadlığı nə barəsində saxlanılmışdır

- Yalnız əməliyyat barəsində
- √ Yalnız qiymət barəsində
- Yalnız satış barəsində
- Yalnız alqı-satqı barəsində
- Yalnız keyfiyyət barəsində

444. Malın çatdırılması müddətinin nəyi məhdudlaşdırılmışdır?

- Azadlığı
- √ Seçimi
- Qaydaları
- Müddəti
- Qiyməti

445. Fyuçers sövdələşmələrinin üstünlüklərinin ən əsasları hansılardır?

- √ xeyir, etibarlılıq, məxvilik, tezlik, elastiklik, likvidlik, arbitraj imkanı
- sövdələşmələrin asanlıqla saxtalaşdırılması və ləğvi
- arbitraj imkanının məhdudluğu
- məsuliyyətsizlik və məhsulun yanması
- etibarsızlıq, aşkarlıq

446. Element neçə xassəli olur:

- √ element bir və ya bir neçə xassəli olur
- elementin xassələrinə rast gəlinməyib
- elementin heç bir xassəsi yoxdur
- elementin xassələri bilinmir
- element üç və sıfır xassəli olur

447. İdarəmədə sistem nədir?

- √ Tamliq təşkil edən elementlərin qarşılıqlı əlaqəsi və təsiri
- İstehsal münasibətlərinin təkmilləşdirilməsi
- İstehsal prosesində ayrı-ayrı vahidlərin bir-birinə bağlılığı
- Qeyri tamliq təşkil edən elementlərin əlaqəsi
- Elementlərin münasibətlərin bütövlüyü

**448.** İstehsal şəraitində idarəetmənin global məqsədi nədir?

- İstehsal münasibətlərinin təkmilləşdirilməsi
- Yeni texnologiyanın və texnikanın tətbiq edilməsi
- Elmi-texniki tərəqqinin tətbiq edilməsi
- İstehsal və sosial sahəsində inkişafa nail olması
- √ İstehsalın maddi-texniki bazasının yaradılması, hər tərəfli inkişaf etmiş şəxsiyyətin formalaşmasıdır

**449.** İstehsalın idarə edilməsi öz məqsədinin tətbiqini nədə tapır?

- √ Sosial-iqtisadi, təşkilatı-texniki, prespektiv, cari, dövlət, sahəvi, ərazi icrasında
- İstehsal infrastrukturunun təkmilləşdirilməsində
- Sosial infrastruktur sahəsinin inkişafında
- Yunanların həyat şəraitinin yaxşılaşdırılmasında
- İstehsal vasitələri üzərində mülkiyyətin növündə

**450.** Cəmiyyətin idarə edilməsi nəyin idarə edilməsi deməkdir

- İstehsal sistemlərin
- Emosional sistemlərin
- proporsional sistemlərin
- İnstitsional sistemlərin
- √ Sosial sistemlərin

**451.** İdarəetmə münasibətləri hansı əlamətlərə görə təkmilləşdirilir?

- sahəvi
- sahələr arası
- regionlar arası
- √ idarəedən və idarəolunan sistem arasındakı münasibətə görə
- ərazi

**452.** İdarəetmə hansı növ münasibətləri əhatə edir?

- maliyyə
- ipoteka
- lizinq
- √ siyasi, sosial, iqtisadi, etnik
- kredit

**453.** İdarəetmə elminin predmetini müəyyənləşdirin?

- √ idarəetmə münasibətləri
- sosial-iqtisadi münasibətlər
- sosial-bazar münasibətləri
- əmək münasibətləri
- iqtisadi münasibətlər

**454.** İdarəetmə elmi hansı elmlərə aiddir:

- sosial-iqtisadi
- sosial-bazar
- √ iqtisadi-təşkilati

- iqtisadi-informasiya
- sosial-tərəqqi

455. Bu məlumatlar nəyin hazırlanmasına xidmət etməklə onlar icra üçün idarə olunan sistemə daxil olur:

- √ sərəncam və qərarların
- kadrların hazırlanmasına
- işdən çıxarılma əmrlərinin
- işə daxil olmaların
- protokol və əmrlərin

456. İstehsal prosesi dedikdə idarə olunan sistemdən idarə edən sistemə nə daxil olur?

- √ informasiya
- deformasiya
- demokratiya
- telefon zəngi
- dezinformasiya

457. İdarəedən və idarəolunan sistem arasında əlaqə hansı vasitələrlə həyata keçirilir?

- radio vasitəsilə
- √ informasiya vasitəsilə
- rabitə vasitəsilə
- telefon vasitəsilə
- televiziya vasitəsilə

458. ASM infrastrukturunun hər bir vəsifəsi idarə edən və idarə olunan nədən ibarətdir?

- √ sistemlərdən
- hissəciklərdən
- molekullardan
- mühərriklərdən
- elementlərdən

459. Texniki, texnoloji istehsal ilə idarəetmənin təşkili, iqtisadi və sosial sistemlər arasında hansı münasibət mövcuddur?

- qarşılıqlı təzyiq
- √ qarşılıqlı əlaqə
- qarşılıqlı ticarət
- qarşılıqlı sevgi
- qarşılıqlı ittiham

460. İqtisadi sistemlə birlikdə istehsalın məqsədini prinsip və təşkili üsullarını müəyyənləşdirən, yəni istehsalın idarəedilməsinin sosial-iqtisadi tərəfini səciyyələndirən sistemi müəyyən edin?

- texnoloji sistem
- ekoloji sistem
- √ sosial sistem
- təşkilati sistem
- psixoloji sistem

461. Bütün sistemlərə həlledici təsir göstərməklə onların fəaliyyətini təmin edən sistem hansıdır?

- təşkilati sistem
- √ iqtisadi sistem
- texnoloji sistem
- sosioloji sistem

462. İqtisadi sistem təsərrüfatın hansı fəaliyyətini nizamlayır?

- √ istehsal fəaliyyətini
- psixoloji fəaliyyətini
- sosioloji fəaliyyətini
- institusional fəaliyyətini
- sosial fəaliyyətini

**463.** Texniki texnoloji və təşkilatı sistemlər birlikdə təsərrüfatın idarə edilməsinin hansı tərəfini xarakterizə edir?

- sosioloji
- ekoloji
- √ təşkilatı-texniki
- təşkilatı-mexaniki
- psixoloji

**464.** Təşkilatı sistem hansı prosesləri təmin edir?

- √ istehsalın optimal quruluşunu tərtib etməklə torpaqdan, əmək və istehsal vasitələrindən səmərəli istifadəni
- maddəli işçilərin istifadə etməklə
- əmək müqavilələrini tərtib etməsini
- biznes planın hazırlanmasını
- əmək ehtiyatlarından səmərəli istifadəni

**465.** Texnoloji sistemin mahiyyəti və xassələri nədən asılıdır?

- √ istehsal olunan məhsulun kəmiyyət və keyfiyyət parametrlərinə qoyulan tələblərdən
- ETT nailiyyətlərinin tətbiqindən
- istehsalın optimal quruluşundan
- elmi nailiyyətlərin tətbiqindən
- istehlak olunan məhsulun keyfiyyətindən

**466.** Məhsul istehsalı üçün aqrotexniki, aqrobioloji, zootexniki, sanitariya-gigiyenik proseslərin ardıcıl yerinə yetirilməsi və idarə edilməsi necə adlanır?

- sosioloji sistem
- bioloji sistem
- √ texnoloji sistem
- arxeoloji sistem
- psixoloji sistem

**467.** Təsərrüfatlarda texnoloji sistem nəyə əsaslanır?

- √ məhsul istehsalı prosesini mərhələlərə və proseslərə bölünməsinə əsaslanır
- sosioloji məsələləri həll etməyə
- psixoloji gərginliyi aradan qaldırmağa
- həyat şəraitinin yaxşılaşdırılmasına
- istehsal prosesini gücləndirməyə

**468.** İdarə olunan sistemə hansı elementlər daxil edir?

- √ təsərrüfat və müəssisələrin, ərazi k/t idarələrinə və digər maddi nemətlər istehsal prosesini təmin edən və ya xidmət göstərən elementləri və yarım sistemləri
- xidmət vahidləri
- idarəetmə fəaliyyətini həyata keçirən bütün element və sistemlər
- dövlət və istehsal komitələrində idarəetmə prosesinin təşkili üzrə xidmət elementləri
- dövlət komitələrinin qarşıya qoyulmuş məqsədi həyata keçirmək üçün idarə olunan insanlara təsir edən elementlər

**469.** İdarə edən sistemin başlıca elementi idarəetmənin hansı quruluşudur?

- √ təşkilatı quruluşudur

- psixoloji quruluşudur
- institusional quruluşu
- istehsaledici quruluşudur
- sosioloji quruluşudur

470. İdarə olunan və idarə edən sistemlər hansı müstəqil sistemin tərkibinə daxildir?

- √ sosial-iqtisadi sistemin
- sosial-psixoloji sistemin
- sosial-institusional sistemin
- psixoloji-sosial sistemin
- təşkilati sistemin

471. Elementlər öz-özünə fəaliyyət göstərirmi?

- göstərir
- qarşılıqlı fəaliyyətdədir
- fəaliyyət göstərə bilər
- fəaliyyəti mövcuddur
- √ göstərmir

472. Hər bir sosial-iqtisadi sistem müstəqil, lakin qarşılıqlı əlaqəli neçə sistemdən ibarətdir:

- bir sistemdən
- dörd sistemdən
- beş sistemdən
- altı sistemdən
- √ iki sistemdən

473. Element hansı halda yarım sistemə çevrilir:

- √ sistemin müəyyən hissəsində olarkən
- sistemlə əlaqədar olmadıqda
- müstəqil element kimi mövcud olarkən
- sistemin tərkibinə daxil olmadıqda
- sistemdən kənar olarkən

474. Konkret şəraitdən asılı olaraq elementlərdən hər biri hansı funksiyaları yerinə yetirə bilər:

- qanunverici və qanunauyğunluğu
- öyrədən və öyrədilən
- təsir edilən və təsir edən
- ətraf mühinə təsiri
- √ sərəncamverici və icraedici

475. Kəndli (fermer) təsərrüfatı və kooperativ hansı sahənin elementidir:

- institusional sahənin
- istehsal sahənin
- sosial sahənin
- √ aqrar sahənin
- infrastruktur sahəsinin

476. İdarəetmə prosesində əlaqələr inkişafda olan və xarici amillərin təsiri nəticəsində hansı proseslər kimi öyrəniləlidir:

- sabit proseslər kimi
- istehsal prosesləri kimi
- istehlak prosesləri kimi
- daimi hərəkətdə olan proseslər kimi



✓ dəyişən proseslər kimi

477. İstehsalın idarə edilməsi probleminin elmi cəhətdən həlli üçün mühüm olan üsulu müəyyənləşdirin:

- istehsalın təmərküzləşməsi cəhətdən baxış üsulu
- konkret istehsal münasibətlərinə baxış üsulu
- ✓ konkret tarixi yanaşma üsulu
- sosial amilləri nəzərə almaqla yanaşma üsulu
- konkret etnik cəhətdən yanaşma üsulu

478. İstehsalın idarə edilməsinin öyrənilməsində hansı yanaşma üsullarından istifadə edilir:

- ✓ konkret tarixi yanaşma, aspektli yanaşma, sistemli yanaşma
- konkret etnik yanaşma, istehsalın ixtisaslaşması
- konkret istehsal istiqamətləri miqyasında yanaşma
- konkret sosial cəhətdən yanaşma
- konkret coğrafi yanaşma, fərdi yanaşma, systemsiz yanaşma

479. İstehsalın idarə edilməsi vasitəsilə sırf istehsal məsələləri ilə yanaşı hansı proseslərə həlledici təsir göstərir:

- ✓ adamların tərbiyyəsinə və harmonik inkişafına
- işçilərin tənbelləşməsinə
- kadrların hazırlanmasına
- iş vaxtına qənaətə
- adamların işgüzarlığına

480. Müasir mərhələdə sosial-iqtisadi inkişafın xüsusiyyətlərindən biri cəmiyyət miqyasında idarəetmə proseslərinin onun iqtisadi bazisi olan istehsalla nəyindən ibarətdir?

- kooperasiyasından
- karolyasiyasından
- siviliyasiyasından
- ixtisaslaşmasından
- ✓ inteqrasiyasından

481. İdarəetmə münasibətləri tarixən istehsal münasibətlərinə nisbətən gec inkişaf etmiş hansı prosesin nəticəsi olaraq meydana gəlmişdir?

- istehsal infrastrukturunun
- istehsal alətlərinin
- istehsal fondlarının
- istehsal münasibətlərinin
- ✓ istehsal kooperasiyasının

482. Sistemdə xarici və daxili təsirlər arasında əlaqələr necədir?

- sabitdir
- stabildir
- yuvarlaqdır
- bərabərdir
- ✓ dəyişkəndir

483. Xarici təsirlər daxili təsirlərin gücünə necə təsir edir?

- ✓ azaldır
- bərabərləşdirir
- yarıya bölür
- tamamilə itirir
- çoxaldır

484. İdarəetmənin məqsədini müəyyən edən yuxarı idarəetmə sistemləri yanaşı, eyni mərhələli sistemlər tərəfindən də nə göstərilə bilər?

- √ xarici təsir
- psixoloji təsir
- mexaniki təsir
- bioloji təsir
- daxili təsir

485. Hər bir sosial-iqtisadi sistem öz-özünə idarə olunsada nəyə ehtiyacı vardır?

- √ kənarından təsirinə
- kənarından müdaxiləyə
- maddi yardıma
- texniki tərəqqiyə
- kənarından köməyə

486. Müvəqqəti və daimi münasibətlər hansı əlamətə görə dəyişir?

- √ davam etmə müddətinə
- səlahiyyət müddətinə
- fəaliyyət müddətinə
- dəyişmə vaxtına
- iştirak etmə vaxtına

487. İdarəetmə münasibətləri təşkilati əlaqələrin sayına görə necə olur?

- √ sadə və mürəkkəb, xətti, funksional və qarışıq
- yarım dairə və yarım çevrə, eninə
- müvəqqəti və daimi
- şaquli və üfüqi
- az və ya çox, uzununa

488. İdarəetmə münasibətləri hansı yarım qruplara bölünür?

- √ sahəvi ərazi, sahələrarası, regionlararası, ərazi və sahəvi
- şəhərlər, kəndlərəarası, məktəblərəarası
- məntəqələrarası, yollar, nəqliyyat
- maddi-texniki təchizat, istehsal infrastrukturunu
- dövlətlərəarası, hökumətlərəarası, ölkələrarası, şəxsi

489. Birbaşa və vasitəçiliklə həyata keçirilən idarəetmə münasibətləri nəyə əsaslanır?

- √ idarəetmə obyektinə təsir istiqamətinə və dərəcəsinə
- idarəetmə subyektinə təsir istiqamətinin dərəcəsinə
- idarəetmənin heç bir təsirinə məruz qalmamasına
- idarəetmənin sahə vahidinə təsir dərəcəsinə
- idarəetmə obyektinə təsir etmə dərəcəsinə

490. İştirakçıların sayına görə idarəetmə münasibətləri hansı növ münasibətlərə bölünür?

- ölkələrarası və regionlararası
- rayonlararası və rayondaxili
- müəssisə arası və müəssisə daxili
- √ sistemlərarası, qruplararası və şəxsi
- şəhərlərəarası və şəhərdaxili

491. Xarici əlaqələr necə baş verir?

- √ bir sistemin başqa sistemlərlə, yəni ətraf mühitə əlaqəsi zamanı
- işçilərin bir-biri ilə əlaqəsində
- sistemlərin mübarizəsində

- bir sistemin ətraf mühitdən təcrid olunması
- bir sistemin digər sistemlə münasibətində

492. İdarəetmə münasibətləri hansı münasibətlərə bölünür?

- dostluq münasibətlərinə
- sevgi münasibətlərinə
- düşmən münasibətlərinə
- ✓ daxili və xarici münasibətlərə
- qardaşlıq münasibətlərinə

493. əlaqələndirmə münasibətinin mahiyyəti:

- ✓ rəhbər işçi ilə müxtəlif idarəetmə mərhələlərinin işçiləri arasında münasibət
- bir rəhbər işçinin başqa rəhbər işçinin işlərinə münasibəti
- rəhbər işçilərin işçilərə münasibəti
- rəhbər işçinin öz vəzifə borcuna münasibəti
- rəhbər işçi ilə müxtəlif idarəetmə müəssisələrinin işçilər arasında münasibətin olmaması

494. Subordinasiya əlaqəsi nədir?

- ✓ rəhbərlə tabeçilikdə olanlar arasında olan münasibətlər
- alıcı ilə satıcı arasında münasibət
- rəhbər işçilərlə başqa rəhbər işçilər arasında münasibət
- bir müəssisənin işçiləri ilə digər müəssisənin işçiləri arasında münasibət
- işçilərlə başqa işçilər arasında münasibət

495. Sistemli yanaşmanın həyata keçirilmə şərti hansı təhlil metodologiyasıdır:

- ✓ sistemli təhlil
- mürəkkəb təhlil
- statistik təhlil
- eksperimental təhlil
- sadə təhlil

496. İdarəedən və idarəolunan sistemlərin bir-biri ilə kompleks qarşılıqlı əlaqəsi olan, ümumi məqsəd üzrə birləşən vahid sistemin mahiyyətini, onun daxili və xarici əlaqələrini araşdırmağa imkan verən üsulu müəyyən edin:

- konkret tarixi yanaşma
- ✓ sistemli yanaşma
- mücərrəd yanaşma
- müxtəlif yanaşma
- aspektli yanaşma

497. İdarəetmə münasibətlərinin konkret ictimai elmlər əsasında təsdiq olunan müəyyən tərəfini və mahiyyətini araşdırmağa imkan verən yanaşmanı müəyyən edin:

- perspektivli yanaşma
- sistemli yanaşma
- ✓ aspektli yanaşma
- prinsipli yanaşma
- patoloji yanaşma

498. İstehsalın idarə edilməsi münasibətlərdən ibarət olduğuna görə idarəetmə münasibətlərinin təhlili hansı yanaşma üsullarının tətbiqi ilə mümkündür:

- tarixi, coğrafi, arxoloji
- ixtisaslaşma və təmərküzləşmə
- yeni təsərrüfat formalarının təşkili
- mülkiyyət münasibətlərinin dəyişməsi

√ siyasi, iqtisadi, hüquqi, sosial-psixoloji

**499.** İdarəetmə proseslərini öyrənmək və onun təkmilləşməsindən ötrü tövsiyələr hazırlamaq üçün hansı şərt səmərəlidir:

- tarixi yanaşma
- sadə yanaşma
- √ kompleks yanaşma
- mürəkkəb yanaşma
- coğrafi yanaşma

**500.** İqtisadi sistemin idarə olunmasının neçə tipi mövcuddur?

- 3 tipi
- 4 tipi
- 6 tipi
- 5 tipi
- √ 2 tipi